

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Dayanıqlı inkişaf
üzrə Milli Əlaqə-
ləndirmə Şurasının
növbəti iclası
videokonfrans
formatında keçirilib**

**"Rusiya BMT-nin
Baş Assambleyasının
xüsusi sessiyasının
çağırılması barədə
Azərbaycanın təklifini
dəstəkləyib"**

Bax 3

Bax 3



İlham

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 115 (6080) 10 iyul 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan "8-ci km" yarımstansiyasının açılışında iştirak edib



Bax 2

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib. Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:



Bax 3

Musa Quliyev: Bu hadisə Azərbaycanın dünya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü-nə verilən yüksək dəstək dünya miqyasında Azərbaycanla hesablaşmalarının nəticəsidir. Belə bir təşəbbüsün əksər ölkələr tərəfindən dəstəklənməsi dünyanın Azərbaycanı və dövlət başçımıza olan etimadının göstəricisidir.



Bax 4

"Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir"



Sosial şəbəkələrdə "Milli Şura-AXCP"-nin növbəti videokonfrans formatındakı iclasının görüntüləri yayılıb. Qeyd edək ki, bundan əvvəl yayılan videolardan da görüldü ki, həmin toplantılarda ciddi...

Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurulacaq?



Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilərlər. SİA-nın məlumatına görə, bunu... Bax 6

29 illik şərəfli yolun yolçusu - "İki sahil" qəzeti



Azərbaycanda mətbuat orqanları arasında özünəməxsus yeri olan, fəaliyyətini milli və dövlətçilik maraqları üzərində quran "İki sahil" qəzetinin ilk sayının işıq üzü görməsindən 29 il ötür. 29 ildə "İki sahil" qəzeti kifayət qədər şərəfli bir yol keçib...

Bax 5

Azərbaycanlı iş adamı Ukraynada qaçırıldı

Luqansk vilayətində 1982-ci il təvəllüdü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.



Bax 10

**Milli Mətbuatımızın
dünyəni mediamızın bu
günü və gələcəyi
üçün örnekdir**




Bax 8

**"Türkiyədə sosial
şəbəkələr
bağlanmayacaq"**



Bax 4

**Məsut Özil gələcəyi
ilə bağlı qərarını
açıqlayıb**



Bax 16

Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan "8-ci km" yarımstansiyasının açılışında iştirak edib



Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi. Görülən işlər nəticəsində yarımstansiyanın gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəltdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı. Yenidən qurulan bu yarımstansiya Xətai və Nizami rayonlarında yüz minlərlə əhəlinin, sənaye, məişət-kommunal, təhsil, tibb və işə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq "8-ci km" yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, "Azərenerji" ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, "8-ci km" yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan



qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları,

inzibati-idarəetmə binası və digər zəruri infrastrukturunu müasir səviyyədə yenilənib. Yarımstansiyanın yenidən qurulmasını zəruri

oyunacaq.

Qeyd edək ki, son iki ildə ölkəmizdə sistem əhəmiyyətli 20-dən çox yarımstansiyada tikinti, yenidənqurma, təmir və bərpa işləri aparılır. Bu günədək 220 kV-luq "Müşfiq", 110 kV-luq "Zabrat", "Dübəndi" və "Əhmədli" yarımstansiyaları yenidənqurmadan sonra istismara verilib. 220 kV-luq yeni tikilən "Böyükşor" və yenidən qurulan "Xırdalan" yarımstansiyalarında işlər tamamlanıb. Eyni zamanda, 500 kV-luq "Abşeron" və 110 kV-luq 10-dan çox yarımstansiyada işlər davam edir.

Bu gün Azərbaycanda enerji sistemdə aparılan köklü islahatların nəticəsidir ki, ölkə əhəlisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olub. Ümumilikdə, son dövrlərdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin sırasında mövcud yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və bu cür yeni qurğuların inşası xüsusi yer tutur. "8-ci km" yarımstansiyasının yenidən qurulması bu istiqamətdə icra olunan işlərin ardıcılıqla həyata keçirildiyini nümayiş etdirir.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib

İyulun 9-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib. İclasda Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov COVID-19 pandemiyası dövründə dayanıqlı inkişafın təmin olunması, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə "Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu"nun təşkilinin cari vəziyyəti və "Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)"nın hazırlanması məsələlərinin müzakirəsinin vacibliyini diqqətə çatdırıb.



Əli Əhmədov gündəlikdə yer alan məsələlərə, o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələxüsüs ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırıb.

Şuranın sədrinin müavini,

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək, dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri, o cümlədən milli iqtisadiyyatı ressesiyaya apara biləcək faktorların qarşısının alınması, xüsusilə iqtisadi aktivliyin qorunması, biznesə dəstək proqramlarının həyata keçirilməsi, uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas strateji xətti olaraq qeyri-neft sektorunun forma-

laşdırılmasının zəruriliyini qeyd edib. Mikayıl Cabbarov "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının ölkəmizin inkişaf xəttinin müəyyən edilməsində rolunu, uzunmüddətli inkişaf hədəflərinə çatmaq üçün sosial-iqtisadi alətləri, həyata keçiriləcək tədbirləri özündə ehtiva edəcək və Dayanıqlı İnkişaf Məqsədlərinə tam inteqrasiya olunmuş yeni bir yanaşmanı əks etdirəcək "Azərbaycan 2030 İnkişaf

Strategiyası"nın bu baxımdan vacib sənəd olacağını vurğulayıb.

Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın global təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr olunacaq və cari ilin oktyabrında keçiriləcək "Dayanıqlı İnkişafa dair

İkinci Bakı Forumu"nun əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasda pandemiya dövründə "Dayanıqlı İnkişaf: görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı Əmək və Əhəlinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova

çıkış ediblər.

Sonda "Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu"nun təşkili və bununla əlaqədar zəruri məsələlərin həll edilməsi, "Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)"nın hazırlanması və icrası üzrə ümumi əlaqələndirilmənin Şura tərəfindən həyata keçirilməsi, habelə bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyinin dəyərləndirilməsi barədə qərarlar qəbul olunub.

Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüş keçirdi



Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib. BAP-nin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıklarını və bunu davam etdirəcəklərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, si-

yasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib. Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.

Azərbaycanda koronavirusdan daha 10 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 548 yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.


Hazırkı dövrdə ölkəmizdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 8589 nəfərdir. Ötən müddət ərzində 544 min 735 test aparılıb. Bugünkü test sayı isə 7505-dir.

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə növbəti dəfə baş çəkib. Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Hüseynova Trend-ə bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri aprel, may və iyun ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib:

"Münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Aprel, may və iyun aylarında biz, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkmişik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mandatına

əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərə olan rəftarı və onların saxlanma şəraitini monitorinq edir və həmçinin, bu şəxslərə ailə əlaqələrini saxlamaqda köməklik göstərir".



"Rusiya BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib"

Rusiya BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib. AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada növbəti brifinqdə elan edib. O deyib: "Qoşulmama Hərəkatının və bu Hərəkatın sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edilib. Rusiya MDB üzrə öz tərəfdaşının bu təklifini dəstəkləyib. Biz əminik ki, xüsusi sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarlar qəbul edilməsi ilə başa çatacaq. Bu baxımdan maraqlı diskussiya gözləyirik. Nyu-Yorkda mürəkkəb epidemioloji vəziyyətin qaldığı şəraitdə xüsusi sessiyanın distant formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurlar razılaşdırılmaqdadır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pandemiya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış edib. BMT üzvü olan 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləyib.



Bəhruz Quliyev: “Rəsulzadənin ruhuna ən böyük hörmətsizliyi Əli Kərimli və onun “Milli Şura”-sı etdi”

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın tarixində özəl yerlərdən birini tutur və əlbəttə ki, o Şərqdə ilk Demokratik Cümhuriyyətinin qurucularından biridir”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Milli Şura”nın “zoom” toplantısında qurumun koordinasiya mərkəzinin üzvü Rahim Hacıyevin AXCP sədri Əli Kərimlinin “zəmanəmizin M.Ə.Rəsulzadəsi” adlandırmasına münasibətini açıqlayarkən deyib.



B.Quliyev qeyd edib ki, belə bir yanlış və qəbahətli fikrin səslənməsi bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilə bilməz və qəbul edilmir də: “M.Ə.Rəsulzadə və onun siyasi həmfikirliyi zamanında çox böyük çətinliklərdən çıxaraq, həyatlarını təhlükələrə ataraq müstəqillik uğrunda milli mücadilələr apardılar və qısaömürlü də olsa, AXC hökumətini qurublar, Azərbaycanın adını müstəqil dövlət kimi dünya xəritəsinə həkk ediblər. Ümumiyyətlə, həmin fəaliyyət barədə bu gün tarixi mənbələrimizdə, elmi-tarixi külliyyatlarda kifayət qədər geniş, müfəssəl məlumatlar mövcuddur. Lakin bu gün anti-Azərbaycan fəaliyyəti ilə tanınan birinin adının M.Ə.Rəsulzadənin adı ilə eyni çəkilməsi qətiyyən yol verilməzdir və belə bir düşüncə, belə bir utanverici fikir Azərbaycan xalqına, Azərbaycan tarixinə, xüsusilə də, Rəsulzadə kimin bir şəxsiyyətin ruhuna hörmət-

sizlikdir”.

Siyasi ekspert hesab edir ki, əslində bu cür ucuz düşüncə tərzindən doğan yanlış fikirlərin məhz “Milli Şura”dakılar tərəfindən səsləndirilməsi paralel olaraq təəccüb də doğurmamalıdır. Çünki bunun da səbəbləri var: “Baxın, əgər bu gün R.Hacıyev, ya da Qənimət Zahid Ə.Kərimlini “zəmanəmizin Rəsulzadəsi” kimi zorla ictimai rəyə sırımağa cəhd edirlərsə, onların bir vaxtlar elə Ə.Kərimli başda olmaqla “lider” adlandırdıqları mərhum Əbülfəz Elçibəyə qarşı xəyanətlərini də unutmaq olmaz. Bu adamlar AXC-nin tərkibində “Yurd” qruplaşmasını yaradaraq Elçibəyə qarşı olmanın haqsızlıqlar, həqarətlər, tərbiyəsizliklər tirajladılar, onun gözəndən salınması üçün bütün kirlə oyunlara getdilər. İndi də öz həmin kirlə oyunu Azərbaycanın müstəqillik tarixində müstəsna xidmətləri olmuş M.Ə.Rəsulzadənin adına qarşı oynamağa cəhdlər göstərirlər”.

“Təəssüb hissi doğuran da budur ki, bu adamlar bir müddət əvvəl neftin qiymətinin düşməsi ilə bağlı bir-birlərinə təbriklər ünvanlayıb, düşmənimiz ermənilər qədər sevinc hissələrini bölüşürdülər”, deyən “SƏS” qəzetinin baş redaktoru onu da bildirib ki, həmçinin, bu adamlar işlərinin əsas tərəfinin şər atmaqdan ibarət olduğunu açıq-aydın etiraf ediblər: “İndi gəlin müqayisə edək və nəticə çıxaraq ki, məgər M.Ə.Rəsulzadə beləmi mübarizə edirdi? Yaxud o Azərbaycana zərər yarada biləcək istənilən hadisədən düşmənlərimiz qədər sevinirdimi? Əlbəttə ki, əsla. Bu heç vaxt ağılabatan hal kimi qəbul oluna bilməz. Ümumiyyətlə düşünürəm ki, Ə.Kərimlinin adının belə bir tarixi şəxsiyyətlə çəkilməsi xalqımız, dövlətimiz, millətimiz adına bağışlanmaz həqarətdir. Belə kökündən yanlış, uğursuz və ucuz fikirlərə qarşı ümummilli qınaq olmaqla yanaşı, həm də siyasi qiymət verilməli, “Milli Şura” və bu qurumun funksionerləri hazırkı zamana qədər törətdikləri anti-milliy fəaliyyətlərinə görə mütləq cavab verməlidirlər”.

Musa Quliyev: Bu hadisə Azərbaycanın dünyaya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə verilən yüksək dəstək dünya miqyasında Azərbaycanla hesablaşmalarının nəticəsidir. Belə bir təşəbbüsün əksər ölkələr tərəfindən dəstəklənməsi dünyanın Azərbaycanı və dövlət başçımıza olan etimadının göstəricisidir”.



Heç də hər bir dövlətin başçısı BMT-yə belə vacib məsələlərlə bağlı müraciət etmir, təkliflər vermir. Çünki, təkliflərinin nə dərəcədə qəbul olunub-olunmayacağı barədə arxayın deyillər. Azərbaycanın isə görüldüyü kimi təkliflərini dünyanın əksər ölkələri dəstəkləyir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu, ilk növbədə Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizədə artıq öz sözünü demiş bir dövlətdir. Prezident İlham Əliyev istər Türk Şurasının Zirvə toplantısında, istərsə də Qoşulmama Hərəkətinin video konfransında çıxışında bildirdi ki, pandemiya beynəlxalq səciyəli bir məsələdir və ona münasibət də beynəlxalq səviyyədə olmalıdır. Hər yerdə bütün güclər bir yerə qoyulmalı və məsələ beynəlxalq miqyasda həllini tapmalıdır. Bu təkliflər müsbət qarşılandıqdan sonra, Prezident İlham Əliyev BMT-yə müraciət göndərdi və koronavirusla mübarizə üçün BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasını təklif etdi. Yəqin ki, BMT təşəbbü-

sə müsbət cavab verəcək və konfrans da baş tutacaq.

“Bu, Azərbaycanın dünyaya miqyasında böyük nüfuza sahib olduğunun bariz nümunəsidir. Həmçinin bu cənab Prezidentin şəxsi nüfuzunun və dünya liderləri səviyyəsində qəbul olunduğunun göstəricisidir. Azərbaycan Prezidentinin həmin təşəbbüsü ölkəmizin koronavirusla mübarizə tarixində rolunu daha da yüksəldəcək. Bunlar bizləri sevindirir. Ermənistanın isə tələsik olaraq təşəbbüsə etiraz bildirməsi bir dövlət olaraq işğalçı ölkəni dünya ictimaiyyətinin gözündə aqressor, xoşməramlı istənilən təklifə qarşı çıxan, bədniiyyətli ölkə kimi tanıdacaq, onları daha çətin vəziyyətə salacaq. İnfeksiyalar əvvəl-axır keçir, müharibələr başa çatır. Amma həmin dövrdə hansı dövlətin, xalqın, liderin hansı davranış sərgiləməsi tarixdə qalır. Azərbaycanın bu məstəvidə pozitiv və lider-sayağı davranışı da dünya tarixində qalacaq”-deyə, M.Quliyev vurğulayıb.

Vüqar Seyidov: “Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və sağlamlığının qayğısına qalır”

“Məlum olduğu kimi, pandemiya təhlükəsinin mövcudluğu şəraitində dövlət tərəfindən mühüm tədbirlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin təmsalında dövlətin öz vətəndaşlarına qarşı diqqət və qayğısını hər gün hiss edirik. Dövlət başçısının atdığı addımlar ölkə daxilində ona qarşı olan inam və etimadı daha da artırır. Eyni zamanda, fəxrətlə hissi ilə demək olar ki, pandemiya qarşı mübarizədə global səviyyədə Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq arenada da dövlətimizə etimadın yüksək olduğunu sübut edib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.



Onun sözlərinə görə, dövlət başçısı bu ağır və çətin günlərdə xalqına şəərəflə xidmət göstərir, ölkənin sosial-iqtisadi inkişafı, insanların sağlamlığı və təhlükəsizliyi istiqamətində görülən işlər və nəzərdə tutulan layihələrin həyata keçirilməsinə bilavasitə nəzarət edir. Dövlət başçısının ölkənin aparıcı televiziya kanallarına verdiyi müsahibədəki fikirlərinə toxunan V.Seyidovun sözlərinə görə, həmin müsahibəni Azərbaycan Prezidentinin son dövrlər gördüyü


işlər barədə öz xalqına həsabət kimi də qiymətləndirmək olar: “Pandemiyanın ilk günlərindən indiyə qədər həyata keçirilmiş təxirəsalınmaz tədbirlərə nəzər salan dövlət başçısı baş verən bütün hadisələri, yaranmış vəziyyəti hərtərəfli təhlil edib. Bu zaman bir daha əmin olduq ki, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin və sağlamlığının qayğısına qalır”.

YAP Suraxanı rayon təşkilatının sədri deyib ki,

koronavirusla bağlı aparılan testlər və laboratoriyalar məsələsinə toxunan dövlət başçısı Azərbaycanın bu sahədə də dünya ölkələri sırasında yüksək pillədə olduğunu bildirib: “Cənab Prezident əhalinin sayına görə ölkəmizlə eyni olan dünya dövlətləri ilə müqayisədə Azərbaycanda vəziyyətin nəzarət altında olduğunu xüsusi qeyd edib. Bununla belə, bu statistikanın sət karantin qaydalarına riayət edilməsində məsuliyyəti azaltmağa əsas vermədiyini də diqqətə çatdırıb. Prezident qaydaları pozanların kimliyindən aslı olmayaraq qanun qarşısında cavab verəcəyini bir daha xatırladı. Ona görə də, vətəndaş kimi biz karantin qaydalarına əməl etməkdə maraqlı olmalı, sosial məsuliyyətimizi dərk etməliyik”.

“Türkiyədə sosial şəbəkələr bağlanmayacaq”

“Sosial şəbəkələrin bağlanması ilə bağlı hər hansı plan yoxdur”. Bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, sosial şəbəkələrin tənzimlənməsi məsələsində artıq konsensus əldə edilib: “Necə ki, real həyatda təhqir, böhtan, şəxsi məlumatların yayılması, terror təbliğatı cinayət əməlidir, virtual dünyada da bütün bunların hamısı cinayət əməli hesab olunmalıdır. Bu məsələdə müxtəlif ölkələrin müxtəlif təcrübələri var. Hazırda həmin təcrübələr öyrənilməklə parlamentdə bu məsələyə baxılır”. Türkiyə Prezidentinin məsələ ilə bağlı parlamentə çağırış etdiyini xatırladan İ. Kalın qeyd edib ki, burada müxalifətin susdurulmasından söhbət gedə bilməz.



Monteneqro portalı Ermənistandakı siyasi böhrandan yazır

İtaliyanın “European Affairs” onlayn jurnalında italyan jurnalist Culiano Bifolkinin “Paşinyanın rəhbərlik etdiyi Ermənistan daxili siyasi böhran, COVID-19 təhdidi və milli iqtisadiyyatın gələcəyinə şübhələr arasında” adlı məqaləsi Monteneqro portalında da dərc olunub.

AZƏRTAC xəbər verir ki, Monteneqronun nüfuzlu “Volim Porgoritcu” portalında dərc olunan məqalədə hazırda Ermənistanda mövcud olan dərin siyasi böhranın hökm sürdüyü, bu ölkədə COVID-19 pandemiyası səbəbindən ağır fəvqəladə vəziyyətin hökm sürdüyü və bu göstəriciyə görə də Qafqazda ən acınacaqlı vəziyyətin məhz Ermənistanda olması, eləcə də ölkə iqtisadiyyatının hələ də həddən ziyadə Rusiyanın yardımlarından və diaspora ianələrindən asılı olduğu bildirilir.

29 illik şərəfli yolun yolçusu - "İki sahil" qəzeti

Azərbaycanda mətbuat orqanları arasında özünəməxsus yeri olan, fəaliyyətini milli və dövlətçilik maraqları üzərində quran "İki sahil" qəzetinin ilk sayının işıq üzü görməsindən 29 il ötür. 29 ildə "İki sahil" qəzeti kifayət qədər şərəfli bir yol keçib.

Qəzet bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb. Hər zaman dövlətçiliyin, Ulu Öndər Heydər Əliyev ideallarının reallaşmasına və Prezident İlham Əliyevin xalqın və dövlətin maraqlarına hesablanan xeyirli, gərəklisi siyasətini təbliğinə çalışıb. "İki sahil" qəzeti jurnalistika peşəkarlığı ilə bağlı qaydalara əməl edən ən yaxşı mətbuat orqanlarından. Fəaliyyətə başladığı gündən hər zaman ədalətli mövqə tutması və haqqın yanında olması ilə geniş oxucu rəğbəti qazanıb.

Mühüm uğurlarının təməlinə həm də 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən ağır dövrdə xalqın mənafeyinə uyğun fəaliyyət göstərməsi, Ulu Öndər Heydər Əliyevin çağırışlarını, ideyalarını cəmiyyətə çatdırması olmuşdur. Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin siyasi tezislərini cəmiyyətə çatdırılmasında "İki sahil" qəzeti mühüm rol oynayıb. O zaman "İki sahil" qəzetində Dahi Öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlı müxtəlif materiallar dərc



edilmişdir.

Dahi Öndərimiz Heydər Əliyev Yeni

ma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən

Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən realitətlərin təbliğində "İki sahil" qəzetinin rolunu yüksək dəyərləndirmişdir: "O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən

təkcə Naxçıvanı götürürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm".

Bir sözlə, "İki sahil" qəzeti 29 illik fəaliyyətində dövlətçilik, Azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynayıb və bu xətti hazırda da inamla davam etdirir. Təbii ki, "İki sahil" qəzeti bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevim xalqın və dövlətin maraqları naminə həyata keçirdiyi siyasətin təbliğinə xidmət edəcək və Azərbaycan mətbuatının inkişafına yeni-yeni töhfələr bəxş edəcək.

"İki sahil" qəzetinin 29 illik ildönümünü təbrik edir, Vüqar müəllim başda olmaqla qəzetin kollektivinə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. "Səs" qəzetinin Baş redaktoru Bəhrüz Quliyev



Tahir Mirkişili: Son 17 ildə Azərbaycanda səhiyyə xərcləri 20 dəfəyədək artıb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da yerli telekanallara verdiyi müsahibədə bir çox məqamlara toxundu.

Ölkə rəhbəri müsahibəsində son illər səhiyyə sektorunun inkişafı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının vəziyyəti, bu il büdcə xətti ilə reallaşan sosial layihələr və digər mühüm məsələlər ətrafında geniş məlumat verdi. Ölkə əhalisinin keyfiyyətli tibbi xidmətə çıxışı imkanlarının genişləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin müəyyən etdiyi vəzifələrə uyğun olaraq ötən 17 il ərzində ciddi nailiyyətlər əldə olunub". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Tahir Mirkişili bildirib ki, hazırda ölkənin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı məhz prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. 2003-cü ildə səhiyyəyə ayrılan xərclər təqribən 70 milyona yaxın idi. Həmin dövrdə mövcud səhiyyə infrastrukturunu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək mümkün deyildi. Prezidentin ölkədə səhiyyə sistemini dirçəltmək üçün müəyyən etdiyi kursun əsas istiqamətlərindən birini hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin artırılması təşkil etdi. 2008-ci ildə - yeni İlham Əliyevin birinci prezidentlik müddətinin sonunda dövlət büdcəsindən səhiyyəyə ayrılmış vəsaitlər 558 milyon manata çatdı. Bu, beş il ərzində səhiyyənin büdcəsinin 8 dəfə artması demək idi. Dövlət büdcəsindən səhiyyə sektoruna yönəldilən vəsaitlər ilk növbədə ən zərur

ri ehtiyacları - xəstəxanaların əsaslı təmir olunmasına və yenilərinin tikilməsinə, köhnəmiş tibb avadanlıqlarının yenilənməsinə, tibb kadrlarının hazırlanmasına təkmilləşdirməyə yönəldildi.

Komitə sədri söyləyib ki, son 17 ildə Azərbaycanda səhiyyə xərcləri 20 dəfəyədək artıb: "2020-ci il səhiyyə sahəsinə ayrılan vəsait 2019-cu ilə müqayisədə 31 faiz artaraq təqribən 1 milyard 400 milyon manat təşkil edir. Beləliklə, prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin nəticələrindən biri olaraq 2003-cü ilə müqayisədə Azərbaycanda səhiyyə xərcləri 20 dəfəyədək artdı. Məhz bunun nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi altında son 17 il ərzində ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikildi və ya əsaslı şəkildə təmir edildi. Bölgələrimizdə 2004-2020-ci illər ərzində 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edildi. Prezident İlham Əliyevin ötən 17 il ərzində səhiyyəyə ayrılan xərcləri muntəzəm olaraq artırması nəticəsində Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti həmin dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb".

T.Mirkişili qeyd edib ki, COVID-19 pandemiyası dövründə dövlət lazımı tədbirlərə davam etdirir: "Modul tipli beş xəstəxana qısa müddət ərzində hazırlanaraq istifadəyə verildi. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Fevral ayında ölkəmizdə cəmi altı laboratoriya var idi. Bu gün ölkəmizdə laboratoriyaların sayı 29-a çatıb və qısa müddət ərzində laboratoriyaların sayının 44-ə çatacaq ki, bu da koronavirusla mübarizədə çox önəmlidir".

Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, neftin qiyməti həttə 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.

Tahir Mirkişili bu məsələyə də toxunaraq bildirib ki, 2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 ABŞ dolları olub: "Bu 19 milyard manatdan 11.3 milyard manatı dövlət büdcəsinə köçürülüb, 200 milyon manatı isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib. Əgər neftin qiyməti 14 ABŞ dolları olsa idi, nə baş verərdi? Təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən 3 milyard manat olacaqdı. Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunu gəlirləri 7.4 milyard manat olacaqdı. Heç bir xərcləri ixtisar etməsək və Neft Fondundan dövlət büdcəsinə köçürmələri 2019-cü ildəki kimi yüksək səviyyədə saxlasaq, onda təqribən 4 milyard manat çatmayacaqdı (11.4-7.4). Bu da 2.35 milyard dollar edir. Heç bir əlavə tədbirlərin görülməsinə fərz etsək, Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqlə illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etməzdi. Yəni, neftin qiymətinin 14 ABŞ dolları olması bezi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq islahatları və qeyri-neft sektorunun inkişafı tempini nəzərə alsaq onda mənzərə xeyli daha yüngülləşir".

Tahir Mirkişili həmçinin, pandemiyanın iqtisadiyyata vurduğu zərər və bu sahədəki mövcud vəziyyəti də şərh edib: "Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyatda zərərle üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Xatırladım ki, hələ bir neçə ay

əvvəl Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə pandemiya zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və bu məbləğ 3,5 milyard manata çatdırılıb. Hazırlanmış proqramlar əsasən 3 istiqaməti özündə birləşdirir. Birinci istiqamət pandemiya zərərçəkmiş sahibkarlara birbaşa verilən kompensasiyalardır ki, artıq həyata keçirilib. Üstəlik, fərdi sahibkar kimi 130 min sahibkar bu dəstəkdən faydalanıb. Bu mexanizm çərçivəsində pandemiya zərərçəkmiş sahələrdə çalışan sahibkarlara işçilərini ixtisar etməməsi üçün əməkhaqqının böyük bir hissəsi dövlət tərəfindən ödənilib, təxminən 210 min müddət işçi bundan faydalanıb. İkinci istiqamət daha uzunmüddətli, bütövlükdə 2020-ci ildə əhatə edilən vergi və sosial sığorta haqlarının ödənilməsinə əhatə edir. Qanunvericilikdə edilən dəyişikliklərə görə cari il ərzində sahibkarların böyük bir hissəsi üçün vergi dərəcələrinin, sığorta

haqlarının aşağı salınması, vergi ödənişlərində müddətlərin verilməsi və cərimələrin hesablanması təmin edilib. Üçüncü istiqamət yeni layihələr həyata keçirməyə çalışan, yeni iqtisadi artım mənbələri yaradan, eyni zamanda, postpandemiya dövründə iqtisadi artıma dəstək verə biləcək sahələri əhatə edir. Pandemiyanın təsirinə məruz qala biləcək sahələrin dəstəklənməsi üçün əlavə maliyyə resurslarının, xüsusilə güzəştli maliyyə resurslarının sahibkarlara təqdim edilməsi aktual vəzifələndir. Sahibkarlar bir çox hallarda kredit götürdükləri zaman zaman mexanizmlərindən çətinlik çəkirdilər, ya da faizlərin yuxarı olmasından şikayət edirdilər. İndiki halda sahibkarların daha qısa müddətə daha güzəştli kreditlər əldə etmələri üçün yeni mexanizmlər hazırlanıb və bu da İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun kredit vermək qaydalarında dəyişikliklərdə öz əksini tapıb".

AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək



9 iyul 2020-ci il, Bakı - İyulun 17-dən etibarən Milli aviadaşıyıcı AZAL Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin marşrut üzrə aviabileti satış xüsusi şərtlərlə riayət edilməklə həyata keçiriləcək. Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq. Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviashirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Xarici ölkələrdə təhsil alan Azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabileti alışı zamanı 30% həcmində güzəştəndə yararlanı biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotələmatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: <https://youtu.be/HyIsY0m9cEM>

“Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir”

Sosial şəbəkələrdə “Milli Şura-AXCP”nin növbəti videokonfrans formatındakı iclasının görüntüləri yayılıb. Qeyd edək ki, bundan əvvəl yayılan videolardan da görünürdü ki, həmin toplantılarda ciddi məsələlər müzakirə edilmir. Qeybət xananı xatırladan sonuncu videoplantıda “Milli Şura” üzvləri növbəti “şou-proqramlarını” təqdim ediblər.



sabla-

nıb və bununla da gündəmdə qalmağa çalışıblar. İctimai-siyasi proseslərə təsir imkanları olmayan “milli şura”çılar bu gün videokonfrans formatında yığılaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışirlar. Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi isə tariximizdə olan şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir. Onların hərəkətləri cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çekişmələrə, didişmələrə səbəb olur. Belə son onlayn toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” elan etməsi heç bir çərçivəyə sığmır. İroniya doğuran bu iddiaya Cəmil Həsənlinin və Vidadi Mirkamalın etiraz etməsi bu qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıb göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də “Milli Şura”ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin qarın davası, şəxsi maraqlar davası olduğunu sübut edir”.

Budəfəki söhbətlərdə yenə onlar bir-birinə etiraz ediblər. Videokonfransda Əli Kərimlinin Rahim Hacıyev tərəfindən “zəmanəmizin Rəsulzadəsi” adlandırılmasına Cəmil Həsənlili və Vidadi Mirkamal etiraz edib. Qənimət Zahid isə ironiya ilə “Yaxşı, bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb. Bir-birini tərifləməyə etiraz edən “Milli Şura” üzvləri guya bu yolla dəyəri itirdiklərini deyiblər. Qənimət Zahid Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP-yə və “Milli Şuraya” dividentlər qazandırdığı, onların təbliğatına kömək etdiyini, onlara siyasi qazanc gətirdiyini də etiraz edib. Əli Kərimlinin Rəsulzadə ilə eyniləşdirilməsinə “Milli Şura”dan olan etirazlar nə ilə bağlıdır? Müqayisənin yer-siz olduğu həqiqətən başa düşülür, yoxsa bu, Əli Kərimliyə silahdaşlarının qısqançlığından irəli gəlir?

Məsələ ilə bağlı “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev SİA-ya açıqlamasında bildi-

rib ki, “Milli Şura” adlı təsisat hələ 2013-ci ildə Azərbaycanca keçirilən prezident seçkiləri ərəfəsində xarici qüvvələrin sifarişilə yaranmışdı. 2013-cü ildə keçirilən prezident seçkilərinə “Milli Şura” adlı qondarma qurumla qoşulan radikal müxalifətin əslində əsas məqsədi seçkiləri pozmaq, ölkədə qarşıdurma yaratmaq idi. Həmin quruma toplaşanlara, nəinki xalqın, hətta, müxalifət nümayəndələrinin özlərinin də inamı yox idi. Çünki “Milli Şura” xarici düşmənlərimizin ideyası əsasında yaradılmışdı, əsas vəzifəsi də müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinə xələl gətirməyə köklənmişdi. Bu quruma toplaşanların ermənipərəst mövqeyi isə hamıya bəlli idi. Bu mənada hesab edirəm ki, belə təşkilatdan ciddi nəşə gözləməyə də dəyməz. Onların əsas işi-gücü arada yığılıb çayxana səviyyəsində dediyə qəbul etməkdir. Bunları, hətta “Qeybət Şurası” da adlandıran olar. Çünki onların indiyədək keçirdikləri hər bir iclas yalnız qeybətə he-

Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib

İyulun 9-da Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib.



Sözündən İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarından COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının Bəyannaməsinin müvafiq bəndinə əsasən təsis edilmiş və Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupun formalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilib və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilib.

Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çox dövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və

Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak ediblər.

ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-nin fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edərək ölkə başçısının təşəbbüsü ilə təsis olunan hazırkı İşçi Qrupunun fəaliyyətinə dəstək bildiriblər. ÜST nümayəndələri, həmçinin QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərməyə başladığını qeyd edib və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulayıblar. Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür edib və pandemiya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat veriblər.

Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılıb.

Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurulacaq?

Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnməyə geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnmə bilər. SİA-nın məlumatına görə, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər. Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnməyə geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsilə cərimələnməyə geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o yenidən həmin maddə ilə təkrar cərimələnir”. K.Əliyev bildirdi ki, növbəti şənbə-bazar günləri də sərt karantin elan olunan şəhər və rayon ərazilərində karantin postları yenidən qurula bilər: “Bu barədə hələ ki dəqiq fəhər yoxdur. Amma bu, vəziyyətin gedişindən asılıdır. Əgər zərurət olarsa, marşrut postları və xüsusi texniki vasitələrlə də yollarda nəzarət gücləndirilə bilər”.



Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb

Azərbaycanda taxıl biçini yekun mərhələyə başlayıb. İyunun 9-na olan operativ məlumata görə, ölkə üzrə taxıl zəmilərinin 82,6 faizində biçin prosesi başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, sahələrdən 2643842,7 ton məhsul yığılıb. Yığılan məhsulun 1012655,9 tonu arpa, 1631186,8 tonu buğdadır. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir. Arpa üzrə orta məhsuldarlıq 30,1 sentner, buğda üzrə orta məhsuldarlıq 32,4 sentnerdir.

Biçin prosesinə 882 kombayn cəlb olunub. Bunlardan 227-si “Aqrrolizinq” Açıq Səhmdar Cəmiyyətinin biçin bölgəsində yerləşən aqroservislərinin balansında olan kombaynlardır. “Aqrrolizinq” ASC tərəfindən biçin başa çatmış bölgələrdən aktiv biçin zonasına əlavə 152 kombayn dislokasiya edilib. Biçin prosesində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 503 kombayn iştirak edir. Biçin davam edir.

Bosniya və Herseqovinanın FENA agentliyi: Avropa Parlamentinin qətnaməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi (FENA) “Avropa Parlamentinin qətnaməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir” sərəlvhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 19-da Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Al Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinə Şərq Tərəfdaşlığı ilə bağlı tövsiyələr” adlı qətnamənin, xüsusilə də Ermənistan-Azərbaycan münəqışəsinin həlli ilə bağlı mövqenin əhəmiyyəti qeyd olunur. Bildirilir ki, Avropa Parlamentinin bu qətnaməsi Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrdə uzun illərdir davam edən münəqışələrə münasibətdə Avropa İttifaqının mövqeyinin ifadəsidir. Qətnamədə bildirilir ki, ölkələrin ərazi bütövlüyünün təmin edilməsi səylərinin dəstəklənməsi İrevana daha bir mesajdır. Qeyd olunur ki, ərazisi işğal olunmuş ölkə bütövlüyünü təmin etmək hüququna malikdir və bu addım Avropa İttifaqı tərəfindən dəstəklənəcək.

FENA FEDERALNA NOVINSKA AGENCIJA

SWIJET | 91, 08.07.2020, 14:22:00

Rezolucija Evropskog parlamenta nove diplomatske pobjede Azerbejdžana

Sadržaj: SARAJEVO, 8. jula (FENA) - Evropski parlament je 20. juna usvojio Rezoluciju 2019/2209 (INI) naslovljenu "Preporuka Evropskog parlamenta Vijeću, Komisiji i potpredsjedniku Komisije/visokom predstavniku EU za vanjska pitanja i sigurnosnu politiku za Program istočnog partnerstva prije samita u junu (2020. godine)", saopćeno je iz azerbejdžanske ambasade.

Rezolucija Evropskog parlamenta, koje odražavaju principijelni stav Evropske unije, još su jedna diplomatska pobjeda Azerbejdžana.

U preambuli trenutno usvojenog dokumenta citirana je Rezolucija Evropskog parlamenta 2009/2216 (INI), "Zahtjev za strategiju Evropske unije za Južni Kavkaz", usvojena 20. maja 2010. godine. U njemu su dva puta, u tačkama 8. i 13., teritorije koje zauzimaju armenske snage nazivane "okupirane". Uputivanjem na tu rezoluciju prije deset godina postavljeni su strogi okviri unutar kojih bi Evropski parlament trebao redefinirati i ponovno potvrditi svoje stajalište o sukobima na Južnom Kavkazu. U toj rezoluciji Evropski parlament nedvosmisleno je izrazio svoju potporu teritorijalnom integritetu triju zemalja u regiji, a da pritom nije spomenuo "pravo na samoopredjeljenje" kojim je upravljala armenska strana i time lišio armenskih komentatora prostora za proizvoljnu interpretaciju.

U novij rezoluciji Evropskog parlamenta koja je usvojena 20. juna, ponovo se ne spominje "pravo na samoopredjeljenje". Vijećnost usvojene rezolucije je u tome što odražava rastuće razumijevanje svjetske zajednice o nepriznatoj primjeni diferenciranog pristupa u postojecim homogenim sukobima. Danaljša rezolucija označava očigledan trend udaljšavanja svjetske zajednice od dualizma u rješavanju pristupu sukobima slične prirode. Iako tačka 1b i j) dokumenta govori o podršci naoprima OSCE Mirove grupe, bez navođenja amorfnoeg popisa tri načela koja armenci preferiraju, ona naglašava potrebu za rješavanjem sukoba na temelju međunarodnog prava koji su odraženi u Statutu UN i Helsinškom završnom aktu, 1975.

Prvi dio tačke govori o tome da su "neovisnost, suverenitet i teritorijalni integritet zemalja istočnog partnerstva još uvijek narušeni nerješivim regionalnim sukobima, vanjskom agresijom i stalnom okupacijom nekih od tih zemalja ...".

Məhəbbət İbrahimova: “Prezidentinin təşəbbüsü global səviyyədə ən böyük dəstəyə layiq görülüb”

“Planetin bəlasına çevrilmiş COVID-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Pandemiyanın başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və global səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan Prezidentinin təşəbbüsü global səviyyədə ən böyük dəstəyə layiq görülüb”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının sədrinin müavini, YAP Nərimanov rayon təşkilatının sədri Məhəbbət İbrahimova deyib.

M.İbrahimova bildirib ki, ölkəmiz COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kiçik ölkə olsa da, onun sözünün çəkisi böyükdür: “Bu baxımdan, Azərbaycan Respublikası dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır. Və bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin keçirilməsi, indi isə dünyanın 130-dan çox ölkəsinin dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisidir”.

Rayon təşkilatının sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun videoforata keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir: “Həmin top-

lantıda dövlətimizin başçısı üzv dövlətlərə səslenərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulmasıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, dövlətimizə, ölkə Prezidentimiz İlham Əliyev cənablarına olan böyük etimadın əyani göstəricisidir. Eyni zamanda, övlətimizin başçısının bu mübarizədə global həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi. Bu, tarixi və əlbəttə ki, xalqımız üçün qürur doğuran bir hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəb-

büsləri tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir, dəyərləndirilir və ciddi bir missiya kimi hər kəs tərəfindən qəbul olunur. İnanırıq ki, dövlətimizin başçısının global lider olaraq beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi missiya bundan sonra da uğurla davam edəcək”

M.İbrahimova Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib: “Xüsusilə də, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə global həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsinin ölkəmiz adına atılan uğurlu addımlardan biri hesab edib. Bu gün böyük sevinc hissi ilə qarşıladığımız hadisə o oldu ki, həmin təklif Nyu-Yorkda 120 Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulma-

ma Hərəkatının ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlandı. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirməsini xahiş etdi. Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət etdiyi halda, 130-a qədər ölkə bu təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qazandığı növbəti nailiyyət oldu”.

Uzun illərdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli mövqedə olan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın məkrli niyyətindən söz açan M.İbrahimova işğalçı və təcavüzkar dövlətin bu məqamda da əsl simasının bir daha nümayiş etdirdiyini dedi: “Hər zaman olduğu kimi, işğalçı ölkənin bu dəfə də Azərbaycanın əldə etdiyi uğuru qəbul etməməklə, bir daha 130 ölkə arasında rüsvay edilib. Bütün dünyanın COVID-19-a qarşı mübarizədə global həmrəyliyin vacibliyini vurğulandığı halda, Ermənistan global karakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etməklə yanaşı, iç üzlerini də göstərmiş oldu”.

M.İbrahimova onu da vurğuladı ki, Azərbaycan Prezidenti İlham



Əliyev daima işğalçı ölkənin iç üzünü konkret faktlarla ifşa edib və Ermənistanda faşizm ideologiyası üstünlük təşkil etdiyini deyib: Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də bildirib ki, Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir: “Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir”.

M.İbrahimova xüsusi sessiyanın pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacağına, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və global həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcəyinə əminliyini bildirib.

RƏFIQƏ HÜSEYNOVA

“Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırmaq cürük ideyadır”

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixi fəaliyyətinə, o cümlədən Məmmədamin Rəsulzadənin xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, milli dövlət quruluşunun dirçəldilməsində xidmətlərinə yüksək dəyər verərək Məmmədamin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Məmmədamin Rəsulzadə türk və islam dünyasında ilk parlament respublikası, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının ideoloqlarından, əsasını qoyanlardan biridir, xalqımızın mənəvi sərvətidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.



“Bu cürük ideyanın iki səbəbi ola bilər. Birincisi, bu, siyasi cəhətdən savadsız, heç bir siyasi dünyagörüşə malik olmayan, Məmmədamin Rəsulzadənin adından başqa onun siyasi fəaliyyəti, tarixi yeri haqqında məlumatı olmayan cahillərin gülcünc düşüncələrindən yaranan səbəbdir. Digəri, ikincisi isə milli şüaranın növbəti siyasi oyunlarının tərkib hissəsi və antimillilə təbliğatdır.

Əli Kərimli və onun məsləkdaşları Azərbaycanın uğurlarına qara kölgə salmağa çalışsın, xarici ermənipərəst qüvvələrin əlində alətə çevrilmiş özlərini “müxalifətçi” adlandıran bir qrup şəxslərdir. Əlbəttə onların mövqeyi ictimaiyyət tərəfindən, hətta öz üzvləri tərəfindən birmənalı qəbul olunmur. Ölkəmizdə həyata keçirilən islahatlar fonunda siyasi partiyaların davamlı olaraq dövlət qeydiyyatına alınması, yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğunun daha da inkişaf etdirilməsi məqsədilə partiyalararası münasibətlərin tənzimlənməsi, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşmasına nail olmaq istiqamətində inkişaf bu kimi ünsürlərin sıradan çıxmasına yaranan tarixi zərurətdir”, deyən Nüşabə Məmmədova bildirib.

İnam Hacıyev

Moskvada qoruyucu maska rejimi ləğv olunur

Moskvada məcburi qoruyucu maska rejimi ləğv olunur. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyenin öz şəxsi bloqunda yazıb. O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib. Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: “13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur”. Moskva meri vurğulayıb ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir.

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti cari ilin yanvar ayında fəaliyyətə başlayıb. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin bu bu e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.

İlk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsistemində daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır. Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 30 min 346 nəfərə çatıb

Ermənistanda son 24 saat ərzində daha 526 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 30 min 346 nəfərə yüksəlib. Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin məlumatına görə, son bir gündə Ermənistanda 14 nəfər pandemiyanın qurbanı olub və koronavirusdan ölənlərin sayı 535-ə çatıb. Hazırda ölkədə 11 min 641 aktiv koronavirus xəstəsi var.

Milli Mətbuatımızın dünəni mediamızı



rixinə sahib çıxan xalqın məğlubedilməzliyini Azərbaycan xalqının timsalında böyük qürur hissi ilə qeyd edirik. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdəbinin redaktorluğu ilə ilk nömrəsi işıq üzünə gələn "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan və o dövrdən indiyədək 145 illik yolu uğurla qət edən mətbuatımızın Cümhuriyyət dövrünü xarakterizə edərkən ilk növbədə diqqəti ona yönəltməliyik ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixinin müəyyən dövrlərində bö-

inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə tədbirlər həyata keçirildi.

Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunun gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada "dördüncü hakimiyyət" adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaranır. Milli mətbuatımızın əlamətdar yubileyi ərəfəsində qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan da belə ölkələr sırasındadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmizdə hazırda 5 mindən artıq müxtəlif kütləvi informasiya vasitələri - qəzet, jurnal, informasiya agentlikləri və teleradio şirkətləri dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir. Bu fakt da qürurvericidir ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf seviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün cətin və şərəfli yol keçib.

Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən ictimai-siyasi gərginlik, müxtəlif siyasi dairələrin öz iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni vasitələrə əl atmaları, torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğal, hakimiyyət başında olan seriştasiz adamların öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları mətbuat azadlığının təmin edilməsinə çox böyük maneələr yaradırdı. 1992-ci ildə hakimiyyətə zor gücünə yiyələnmiş AXC-Müsavat cütüylünün birlihdə hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi, mətbuat və söz azadlığı sahəsində də dözülməz vəziyyət yaranmışdı. Hakimiyyətin yuxarı eşelonunda qərar tutanların bilavasitə rəhbərliyi və göstərişləri ilə ölkədə mətbuat azadlığı hər addımda kobud şəkildə pozulur, jurnalistlər təqiblərə məruz qalırdılar. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün istiqamətlərdə, o cümlədən mətbuat və söz azadlığı sahəsində inkişafın yeni mərhələsi başlandı.

Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi hu-

manizm siyasətinin əsasında dəyəndiyini nümayiş etdirdi. Ümummilli Lider mətbuatın cəmiyyətdəki rolunu daim yüksək dəyərləndirirdi. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını gündəlik fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi aktual məsələləri öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Komissiya tərəfindən işlənilib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahələrin inkişafına xidmət edən müddəalar öz əksini tapdı. Eyni zamanda, hər bir sahə üzrə təkmil qanunlar qəbul olundu və onların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanıldı.

Heç şübhəsiz, ulu öndər Heydər Əliyevin çağdaş milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidmətlərindən biri 1998-ci ildə KIV üzərində senzuranı tamamilə ləğv etməsi oldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə Azərbaycan mətbuatı üzərində imperiya əsarətində olduğumuz çar Rusiyası və totalitar sovet rejimi dövrlərində, həmçinin müstəqilliyimizin ilk illərində mövcud olmuş sətir senzura aradan qaldırıldı. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsas qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması kimi təqdir olunur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı digər Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirərsək, bu sahənin inkişafının dövlət siyasətində önəmini daha aydın görə bilərik.

Qəzetlərə birdəfəlik yardımlar verildi, "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiqləndi. Həmçinin Ümummilli Liderin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim etdiyi "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin "Azərbaycan" nəşriyyatına bərdərlərinin dondurulması idi. Ulu Öndərin 2002-ci ildə "Jurna-

listlərin dostu" mükafatına layiq görülməsi dahi rəhbərin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyərdir. Ümummilli lider Heydər Əliyev cəmiyyətin güzgüsü kimi mətbuatın hər bir problemi ilə maraqlanmış, onun ictimai fikrə təsir imkanını artırmaq üçün ciddi səylər göstərmişdir.

- Bəs Azərbaycan dövləti müasir müstəqillik tariximizin 2003-cü ildən sonrakı dövründə mətbuatımızın inkişafı istiqamətində hansı uğurlara imza atıb?

- Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımını göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Möhtərəm Prezidentimizin Sərəncamı ilə KIV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlətimizin diqqət və qayğısının əsas tərkib hissəsidir. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində keyfiyyətə yeni bir mərhələnin əsasını qoydu. Son 16 ildən artıq müddətdə mətbuatla bağlı ən ümdə məqsədlərdən biri də dövlət orqanları ilə KIV arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olub.

Məhz bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini şərtləndirib.

- Vüqar müəllim, mətbuatın inkişaf tarixindən bəhs edərkən daha

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin vop.org.az-a müsahibəsi

- Vüqar müəllim, nəinki media, bütün ölkə ictimaiyyətinin bayramı kimi dəyərləndirilən 22 iyul-Milli Mətbuat Günü ərəfəsindəyik. Bu əlamətdar tarixi gün ərəfəsində dövlətimizin başçısı İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Mətbuatımızın qət etdiyi 145 illik yolu necə xarakterizə edərdiniz?

- Öncə milli mətbuatımızın 145-ci ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına, həqiqətlərimizin təbliğinə töhfələrinin davamlı olmasını arzulayıram.

Bəli, zaman dəyişir, dövr dəyişir, qarşımızda yeni-yeni vəzifələr dayanır. Milli mətbuatımızın keçdiyi 145 illik yolda dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan təbii ki, jurnalistikamızın prinsipləridir. Obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən bu dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib.

Hər bir tarixi hadisə, önəmli gün keçilən yola nəzər salmağı artıq ənənəyə çevirib. Bu gün biz ta-

yük imperiyaların tərkibində olmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkini gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdəbi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərdilər. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Belə ki, 1991-ci ildə müstəqilliyinin yenicən bərpasına nail olduqdan, daha daqıq desək, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müasir müstəqil Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətə yeni mərhələ başlandı. Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti,

bu günü və gələcəyi üçün örnekdir

çox müstəqillik dövrü göz önünə gəldiyi üçün bu müddətdə jurnalistlərin problemlərinin həlli istiqamətində görülmüş işləri necə dəyərləndirirsiniz?

- Bu fakt inkaredilməzdir ki, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşa edilməsi, ümumiyyətlə, dünyada analoqu olmayan addımdır. Bu məqsədlə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı üç Sərəncam əsasında 2 yaşayış binası inşa olunaraq istifadəyə verilib, üçüncünün isə cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

- Necə düşünürsünüz, bu gün inkişafının keyfiyyətə yeni mərhələsində olan ölkə mətbuatından gözləntilər nədən ibarətdir?

- Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı da yüksəlir. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Əvvəldə də qeyd etdim ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərbəhd, məkan, zaman tanımayan global informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Bu gün Azərbaycan dövlətinin mətbuatından əsas gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin mətbuatından gözləntisi isə müharibə şəraitində yaşadığımız üçün vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən addımlardır. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2010-cu ildə media rəhbərləri ilə görüşkən mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı dəyərli tövsiyələrini vermişdi. Həmin il Mətbuat Şurasının yeni binasının açılışında cənab İlham Əliyev jurnalistləri bir daha vətənpərvər olmağa çağırırdı.

Düşünürəm ki, ölkənin iqtisadi

imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Bu inam da ifadə edilir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir. Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.

Unutmayaq ki, XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz realitələrimizi dünya birliyinə çatdırmalıyıq. Cənab İlham Əliyev bildirir: "Büsrada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxma bilmişdir. Bir çox hallarda erməni lobbisində çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq."

Dövlətimizin başçısı İlham Əliyevin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında da qeyd edilir ki, KİV ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənar qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə global informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir.

- Vüqar müəllim, dövrün tələblərindən biri də internet jurnalistikasının inkişafıdır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu gün yeni texnologiyaların tətbiqi aktual tələbdən biridir. Hazırda dünyanı bürüyən, insan-

ların sağlamlığına və iqtisadiyyata böyük ziyan vuran pandemiya şəraitində yeni texnologiyalar hər bir ölkənin xeyrinə nə qədər işlədiyini və önəmini təsdiqləyir. Artıq virtual məkanın yaratdığı imkanlar hesabına bir ölkədə yaşamaqla digər ölkədə cərəyan edən hadisələr barədə dolğun məlumat əldə etmək mümkündür. Müasir texnologiyalar imkan verir ki, həmçinin fiziki imkanları məhdud olan şəxslər də internet jurnalisti kimi fəaliyyət göstərsinlər. Bütün bunlar internet jurnalistikasının əhatə dairəsinin genişlənməsini, inkişafını stimullaşdıran əsas amillərdəndir. Hər zaman qeyd etdiyimiz kimi, bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında münasibətlərin yaranmasında xüsusi rolunu sosial şəbəkə, daim yenilənən xidmət sahələri ilə insanların təəcübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər bir üzvünü hadisələr haqqında məlumatlandıraraq internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Əsas məsələ internetdən istifadə zamanı informasiya məsuliyyətini dərinləndirərək dərk etməkdir.

- Vüqar müəllim, ölkəmizin çoxsaylı mətbu orqanları sırasında öz dəst-xətti ilə seçilən "İki sahil" qəzeti 10 iyul tarixində 29 illiyini qeyd edəcək. Rəhbərlik etdiyiniz qəzetin keçdiyi yolu necə şərh edərdiniz?

- "İki sahil" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 1991-ci ilin 10 iyul tarixindən bizi 29 illik zaman ayırır. "İki sahil" in ideyası özünə seçdiyi "Vahid Azərbaycan uğrunda!" devizindən aydın görünür. Bugünümüzün "İki sahil" in yarandığı dövrə nəzər salanda hansı çətinliklərdən keçdiyini, amma əqidəsindən, yolundan dönmədiyini böyük qürur hissi ilə qeyd edirik. Qəzetin yaranmasının Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğu, ölkəmizin böyük faciələrlə üz-üzə qaldığı bir vaxta təsadüf etdiyini nəzərə alsaq, dövlətə xidməti fəaliyyətinin əsas prinsipinə çevirən, "düzü düz, əyrini əyri" yazdığı qarşısına məqsəd qoyan mətbuat orqanı üçün hansı çətinliklərin, təzyiqlərin mövcudluğunu aydın təsəvvür etmək mümkündür. "İki sahil" o dövrün realitələrini ictimaiyyətə çatdırmaqdan çəkinmədi. Öz ideallarına sadıq qalaraq sınaqlardan şəərəflə çıxdı. Qəzetin səhifələrində Azərbaycanın bu günü və gələcəyi naminə dahi şəxsiyyət Heydər

Əliyevin hakimiyyətə qayıdışının vacibliyi qeyd olundu. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə "Azərbaycan Sizin sözlünüzü gözləyir" müraciəti qəzetimizin səhifələrində geniş yer aldı. Ulu Öndər ünvanlanan müraciətdə də bu fikir xüsusi qeyd olunurdu ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Aydıncı ki, bu müraciətin əsas məqsədi geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiyanın yaradılması, ona ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi idi. Müraciətdə bu əminlik də ifadə olunmuşdu ki, yalnız Sizin rəhbərliyiniz sayəsində yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu məqsədə çatacaq, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işinə öz layiqli töhfəsini verə biləcək. Ümummilli Lider Azərbaycan ziyalılarının müraciətinə cavabı ilə bir daha xalqla həmrəyliyi nümayiş etdirdi. Yaradılacaq partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildiren Ümummilli Lider bu inamı ifadə etmişdi ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranmasını zərurətə çevirən həmin dövrün realitələri oldu. Bütün bu keçilən yol "İki sahil" qəzetində geniş işıqlandırıldı, ictimaiyyət nümayəndələrinin fikir və mülahizələri, rəyləri dərc olundu, ümumi fikir bu oldu ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik tarixinin yeni səhifəsini yazdı. Azərbaycan parçalanmaqdan xilas oldu, yeni Azərbaycan quruldu. İllər bir-birini əvəzlədikcə Azərbaycan uğurları ilə dünyanın diqqətində dayandı. Qısa zamanda sabitlik diyarına çevrilən ölkəmiz, eyni zamanda, əməkdaşlıq məkanına çevrildi. Azərbaycanın davamlı inkişafında öz payı olan, həmçinin müstəqillik tariximizə bələdçilik edən Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin uğurları bu gün də "İki sahil" in böyük ruh yüksəkliyi ilə ictimaiyyətə təqdim etdiyi yazılar sırasında ön yerdə dayanır.

Bir əsas məqamı da qeyd etmək istərdik ki, ölkənin tərəqqi-

sində iqtisadi amil əsasdır. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" bəyan edən ulu öndər Heydər Əliyevin 26 il əvvəl əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlinə dayanan "Əsrin müqaviləsi" Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Ulu Öndərin gələcəyə hesablanmış fəaliyyətində əsas yer tuturdu. SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən "İki sahil" ölkəmizin hərtərəfli inkişafının təməli olan iqtisadi sahədə qazanan uğurların təbliğatçısına çevrilərək, bu gün də həmin missiyanı uğurla yerinə yerinə yetirir.

1994-cü ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə imzalanan "Əsrin müqaviləsi" ilə başlanan global enerji layihələri beynəlxalq əməkdaşlığı genişləndirməklə xarici sərmayələrin ölkəyə gətirilməsi prosesini gücləndirdi. Enerji təhlükəsizliyi məsələlərinə diqqət artırmaqla iqtisadi yüksəlişinin təməlini qoyan Azərbaycan müstəqil siyasət yeritdi. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrilməklə, bu gün artıq regional müstəvidən çıxıb global xarakter daşıyır. Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bu layihələr olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət gədə bilməzdik, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunacaqdı: "Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda yeni imkanlar, yeni üfiqlər açılır."

Uğurlar biri-birini əvəzlədikcə dövlətə və vətəndaşlara xidmət yolunu gündəlik fəaliyyətində əsas tutan "İki sahil" qəzetinin informasiya bolluğu diqqətdən yayınmır, oxucu auditoriyası daha da genişlənir. Qəzetin hər sayında dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər rəqəmlərin dili ilə ictimaiyyətə çatdırılır. İqtisadi tərəqqinin hər bir sahənin inkişafı üçün stimül olduğu əsaslı şəkildə şərh edilir. Bu inkişafa verdiyi töhfələri daim yüksək dəyərləndirilən SOCAR və onun ayrı-ayrı strukturlarının gördükləri işlər, qarşıya qoyduqları planlar qəzetimizdə xüsusi yer tutur. Bu gün adı beynəlxalq şirkətlər sırasında qeyd olunan SOCAR fəaliyyət istiqamətlərini genişləndirməklə uğurlarının davamlılığını yüksək səviyyədə təmin edir.

Ardı Səh. 10

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnekdir

Əvvəli-Səh-9

Təbii ki, uğurlarımız çoxdur. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyənə uzaqqörənliklə müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Ölkəmizin hər sahədə qazandığı uğurlar "İki sahil" in səhifələrində yer alır. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bu qayğıni qəzetimiz hər zaman hiss edir, yüksək dəyərləndirir. Qəzetimizdə mövzu rəngarəngliyi, müəyyən məsələlərə yanaşma tərzini məsuliyyətli yarıdıcı mühitin mövcudluğundan xəbər verir. 29 ildə qəzet jurnalist fəaliyyətinə başlayanlar üçün təcrübə məktəbi oldu. Bu gün vaxtilə qəzetin əməkdaşları olanlar ayrı-ayrı qəzetlərə rəhbərlik edir, qazandıqları təcrübəni kollektivin əməkdaşları ilə bölüşürlər. Məsuliyyət varsa, peşəkarlıq da olacaq. Bu isə öz-özünüdə yüksək səviyyəli yazıların yaranmasına yol açır. "İki sahil" 29 ildə qazandığı uğurlar fonunda gələcəyə inamla addımlayır. "İki sahil" in günbəgün yeniləşən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq geniş tamaşaçı kütləsi qazanan "İki sahil" internet televiziya cəmiyyətinin informasiya tələbatının ödənilməsinə öz töhfə

sini verməyə səy göstərir. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı dünəni sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artсын. Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində öndə saxlayan mətbuat orqanı olaraq əldə olunan uğurlarımız dövlətimizin 29 ilə yaxın müstəqillik tarixi ilə bağlıdır. Ötən bu illərdə qazanılan uğurlar 29 illik zaman kəsiyini xeyli zənginləşdirdiyi üçün əldə olunanları bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ötən bu illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi "Əməkdar jurnalist" adına layiq görülmüş, "Tərəqqi" medalı ilə təltif edilmişdir. Etimad böyük məsuliyyətdir. Bu məsuliyyəti yüksək səviyyədə dərk edərək müstəqil, azad mətbuatın inkişafına öz töhfəmizi verməyə çalışırıq. Cəmiyyətin güzgüsü olmaq hər bir mətbuat nümayəndəsindən vətənpərvər olmağı, dövlətçilik maraqlarını qorumağı, oxucunun informasiya tələbatını obyektiv və qərəzsiz ödəməyi tələb edir.

- Vüqar müəllim, bu gün bütün sahələrdə təkmlil islahatlar günümüzün əsas reallıqları sırasındadır. Jurnalist ordusunun formalaşmasında dövlətin bu sahəyə diqqət və qayğısı ilə yanaşı, illərini jurnalistikaya həsr etmiş nəslin yeni nəslə dəs-

təyini necə dəyərləndirirsiniz?

- Fəaliyyətində mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası vətənpərvərlik və milli şüuru əsas tutan qələm sahibi bu sərəya daxil olan gənc nəsle də eyni prinsiplərlə yanaşıb dəstək göstərməklə jurnalistikanın inkişaf səviyyəsinə, həmçinin gənc yazarın mətbuatın sirlil-sehrli aləminə özünə-məxsus şəkildə daxil olmasına yardımçı ola bilər. Dövlət azad, müstəqil mətbuatın inkişafına lazım olan dəstəyi yüksək səviyyədə göstərir. Bu işdə çalışdıqları mətbu orqanlarda illərini xərcləyən, böyük təcrübəyə malik olan insanların da üzərinə böyük məsuliyyət düşür. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Günbəgün gəncləşən, müasirləşən ölkəmizdə gəncliyin inkişafına yaradılan şərait, göstərilən dəstək imzalanmış Fərman və sərəncamlardan, Dövlət proqramlarından da aydın görünür. Hesab edirik ki, mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, gənc jurnalistlər müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu işə öz töhfələrini verə bilərlər.

"İki sahil" olaraq gənclərin öz potensial imkanlarını ortaya qoymaq üçün lazım olan dəstəyi göstəririk. Zəngin təcrübəyə söykənərək müasirləşməni, yeniləşməni daim fəaliyyətimizin əsas istiqaməti kimi qəbul edir, bu istiqamətdə mühüm addımlar atırıq. Düşünürəm ki, hər bir yenilik, islahat inkişaf, tərəqqi olmaqla yanaşı, sabahımız üçün yeni prioritetlərin müəyyənləşdirilməsi üçün stimullaşdırıcı amildir. Dünya informasiya məkanına inteqrasiya hər bir mətbu orqanın qarşısında bu tələbləri qoyur: Obyektiv ol, əməkdaşlıq əlaqələrinin inkişafına töhfə ver.

- Vüqar müəllim, coxsaylı mətbu orqanlar arasında fərqliliyi qazanmaq üçün hansı məqamlara diqqət yetirmək gərəkdir?

- Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında əksini tapan bu fikirlərlə sualınızı cavablandırmaq istərdik: Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın

inkışafını şərtləndirən başlıca şərtlər olmalıdır.

Bu amillərlə yanaşı, tutduğu yola, əqidəyə sadıq olmaq, daim oxucu auditoriyasını genişləndirmək, onların informasiya tələbatını dolğun şəkildə təmin etmək üçün "Nə etməliyik" sualı gündəlik işimizin bələdçisi olmalıdır.

Müharibə şəraitində yaşayan ölkə olduğumuzu da unutmamalıyıq. Dağlıq Qarabağ həqiqətlərinin təbliği, vətənpərvərlik çağırışları hansı mövqedə olmasından asılı olmayaraq hər bir mətbu orqanın fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.

Yenə də dövrün tələblərini cavablandırmaq əsasdır. Hazırda dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizənin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atırlar. Özünü-təcridin koronavirusla mübarizədə qələbəni şərtləndirən əsas amil olduğunu nəzərə alsaq, maarifləndirmə işinin daha yüksək səviyyədə aparılmasına hər bir mətbuat nümayəndəsi töhfələrini artırmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarına müraciətlərində əksini tapan çağırışları ictimaiyyətə çatdırmaq işində hər bir mətbu orqan fəal olmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fikirlərinə istinad etcək, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil.

Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin reisi vəzifəsindən azad edilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib. General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin reisi vəzifələrinin müvafiq icrasına buraxılıb.

Azərbaycanlı iş adamı Ukraynada qaçırıldı

L uqansk vilayətində 1982-ci il təvəllüdü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, Alçevsk şəhəri ətrafında yaşadığı yere yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu bildirilir. Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur. Qeyd edək ki, iş adamının oğurlandığı ərazi separatçıların nəzarətindədir.



Venesuela Amerika təyyarəsini vurdu

Venesuela hərbi qüvvələri narkotik daşınması üçün istifadə olunan və ölkənin hava məkanına qanunsuz daxil olan Amerika təyyarəsini vurub. SİA xəbər verir ki, bu barədə Twitterdə Venesuela Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı məlumat yayıb. Venesuela hərbiçilərinin yayımladığı şəkildə vurulan təyyarənin yan nömrəsi görünür - N339AV. Flightradar xidmətinin verdiyi məlumata görə, bu, iyulun 7-də Meksikada - Tolukadan Meksika Yukatan yarımadasının şərq sahilində yerləşən Kosumel adasına uçuş həyata keçirmiş özəl Hawker 800 təyyarəsidir.

2017-ci ildə Moskvada nəşr olunan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektiv monoqrafiyası olan "Azərbaycanlılar" kitabında türk dilinin oğuz qrupunun tərkibində təsnif olunan dillərdən Azərbaycan dili ilə yanaşı Türkiyə türkcəsi, Kırım türk dili, türkmən, qaqauz və salar dilləri verilmişdir. Qeyd olunan monoqrafiya Rusiya Elmlər Akademiyasının məşhur "Xalqlar və mədəniyyətlər" çoxcildlik seriyasına daxildir və bu seriya dünya miqyasında xalqların etnoqrafiyası ilə bağlı fundamental tədqiqatlardan biri hesab olunur. Diqqətimizi çəkən məqam Türk dilinin oğuz qrupuna salar dilinin aid edilməsi olmuşdur. Çünki Azərbaycan dilinin də daxil olduğu Oğuz dil qrupunun əhatə dairəsi ayrı-ayrı tədqiqatçıların təsnifatında cüzi fərqlərlə də olsa ümumilikdə müəyyən edilmişdir. Hazırda Çində yaşayan və ölkədə rəsmi olaraq tanınan 56 etnik qrupdan biri olan-salarlaraisə müasir dövr tədqiqatlarında daha az diqqət edildiyindən, Oğuz dil qrupunun təsnifatında bu cür yanaşmanın daha dərinə tədqiq edilməsi geniş ictimaiyyət üçün faydalı olar.

nə görə Azərbaycan türkcəsi ilə yaxınlığı ilə seçilir.

Tarixi ekskurs edəndə salar adı ilə bağlı bir neçə məqamı qeyd etmək lazımdır. Bu mənada ilk ağla gələn orta əsrlərdə mövcud olmuş Salarilər dövlətidir. 919-1062-ci illərdə Azərbaycan torpaqlarının daxil olduğu Salarilər dövlətinin salar türk tayfaları ilə əlaqəsinin olub-olmaması maraqlıdır. Məlum olduğu kimi, Salarilər dövlətində hakim sülalə türk mənşəli olmadığından bu əlaqə sadəcə fonetik oxşarıqdan uzağa getmir.

Tarixi mənbələrdə salur (yaxud salar) adınaturk dilləri haqqında ilk ensiklopedik mənbə olan Mahmud Kaşğarının "Divanü lüğət-it-türk" əsərində rast gəlinir. Əsərdə oğuz tayfalarının arasında salğur və ya salur adı oğuz türklərinin adı çəkilmişdir. Bundan baş-

həm də Qərbində daimi yaşayan və bu axınlarda iştirak etməyən oğuz tayfaları da olmuşdur və salarları da onlardan biri hesab etmək olar.

Yekunda mövzunun daha geniş anlamda davamı olaraq bir digər məqama da diqqət çəkmək istərdim. Fikrimizcə, geniş auditoriya üçün ümumilikdə türk xalqları ilə bağlı kütləvi ensiklopedik nəşrin ortaya çıxmasına zərurət vardır. Doğrudur türkdilli ölkələrin hər birində bu istiqamətdə çoxsaylı tədqiqat və nəşrlər vardır. Bu mənada Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən ümumi türk irsinin öyrənilməsi və kütləvi nəşrlərdə təbliğatı ilə bağlı aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə geniş ictimaiyyətin məlumatlandırılması və aparılan tədqiqatların sistemləşdirilməsi baxımından elektron infor-

Azərbaycan türkləri ilə eyni dil qrupunu bölüşən salarlar kimlərdir?

Bir sıra təsnifatlarda Oğuz dil qrupuna yuxarıda göstərilən Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, Kırım türk dili, türkmən, qaqauz dillərindən əlavə qaşqay və Xorasan türkcəsi dil və ya ləhcə kimi əlavə edilir. Görkəmli alim Dr. Cavad Heyət isə Azərbaycan, Türkiyə, İraq və Suriya türkmənlərini vahid xalq hesab edir və Qərb türkləri adlandırır. Bu mənada heç şübhəsiz ki, İraq və Suriya türkmənləri də oğuz dil qrupunun təmsilçiləridir.

İlk növbədə qeyd etməliyik ki, müasir təsnifatlarda 40-dan çox dil və ya ləhcənin əhatə olunduğu türk xalqlarının dil ailəsinin 4 qrupa: oğuz, qıpçaq, qarluq və bulğar qruplarına ayrılması əksər tədqiqatçılar tərəfindən qəbul olunmuş yanaşma hesab edilir. Bununla belə Sibirdə yaşayan türk xalqlarının dil qrupu təsnifatı ilə bağlı vahid yanaşma hələ də mövcud deyil və bəzən ayrıca qrup kimi təsnifləşdirilməsinə də rast gəlinir. Xüsusən də, yakut və çuvaş dillərinin digər türk dil və ləhcələrindən anlaşılmayan dərəcədə fərqli olması bu cür yanaşma üçün əsas verir.

Türkoqrafiya tədqiqatlarında Türk dil ailəsinin coğrafi amil nəzərə alınmaqla təsnifləşdirilməsi də mövcud elmi yanaşmalardan biridir. Bu mənada 2019-cu ildə Beynəlxalq Türk Akademiyası tərəfindən Darxan Kızırdı və Qaybulla Babayın müəllifliyi ilə çap olunan "Ortaq Türk Tarixi" dərsliyində müasir türk dilinin təsnifatında Qıpçaq qrupu Türk dilinin Şimal-Qərb qoluna, Oğuz qrupu Cənub-Qərb qoluna, Qarluq qrupu Cənub-Şərqi qoluna aid edilmişdir. Yeri gəlmişkən, bu dərslik Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının dövlət başçılarının Zirvə Görüşünün qərarına uyğun olaraq ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün tədris olunmaq üçün nəzərdə tutulmuşdur. Bu isə Türk dünyası ölkələrinin daha da yaxınlaşması istiqamətində atılmış ən ciddi addımlardan biridir. Kitabda türk xalqları arasında salarlar sarı uyğurlarla bir qrupda təsnifləşdirilir və müvafiq olaraq Qarluq qrupunun (türk dilinin Cənub-Qərb qolunun) Şərqi qoluna aid edilir. Türkmənstanda isə salarlar digər türksoy-



lu etnik birliklərlə bərabər Çin türkmənləri adlandırılırlar.

Çin Xalq Respublikasının "Xunhua Salar Muxtar bölgəsi" və ətraf vilayətlərdə yaşayan salarlar əksər türkoqrafiya tədqiqatlarında sarı uyğurlarla bərabər təsnif olunurlar. Qeyd etməliyik ki, Çində rəsmi olaraq tanınan 56 etnik qrupdan 7-si türk əsillidir. Bunlar uyğur, qaxax, tatar, sarı uyğur, salar, qırğız və özbək türkləridir. Göründüyü kimi salarlar və sarı uyğurlar (bəzən uyğurlar adlandırılırlar) ayrı-ayrı türk etnik qrupları kimi tanınmışdır. Bu 7 türk toplumundan yalnız salarlar oğuz dil qrupuna aid edilir. Salarların ayrıca qrup olaraq təsnif edildiyi əzsaylı mənbələrdən biri kimi Türkiyə Dəyanət Vəqfinin nəşr etdiyi "İslam Ensiklopediyası"ni qeyd etmək olar. Bu ensiklopediyada salar dili ayrıca dil olaraq qeyd edilir və sarı uyğurlarla dilin xüsusiyyətlərinə görə kifayət qədər fərqliliklərin olması göstərilir. Say baxımından da salarlar daha çoxsaylıdır. Belə ki, 2010-cu ildə Çində əhalinin siyahıya alınması məlumatlarına əsasən salarların sayları 130 min nəfər, sarı uyğurlar isə 14 400 nəfər olaraq qeydə alınmışdır. Bundan başqa hər ikisi

antropoloji cəhətdən monqoloid irqinə mənsub olan sarı uyğurlar buddizmə, salarlar isə İslam dini inancına sahib olduqlarına görə müəyyən fərqliliklər nəzərə çarpır. Ümumilikdə Türk dilləri ailəsinin təsnifatında coğrafi prinsip əsasında yanaşmanın ən yaxşı nümunələrindən birini Rusiyalı alim, məşhur türkoqrafiya Nikolay Baskakov (1905-1995) vermişdir. Onun təsnifatında türk dilləri Qərbi və Şərqi Hun qoluna ayrılmaqla iki qrupa ayrılır. Şərqi Hun qolu özünü 2 altqrupa bölünür ki, bunlardan da biri "uyğur-oğuz" alt qrupudur. N.Baskakov sarı uyğur dilini (müvafiq olaraq salar dilini) bu altqrupa aid etmişdir və fikrimizcə, bu yanaşmanı ən doğru təsnifatlardan biri hesab etmək olar. Ümumilikdə Oğuz qolunun daha çox Qərb türklərini əhatə etdiyini nəzərə alsaq, coğrafi cəhətdən Şərqi - Çində yaşayan türkdilli etnosun bu qrupa aid edilməsi əzsaylı nümunələrdəndir. Qeyd etməliyik ki, 1970-ci ildə ərəb əlifbasından latın əlifbasına keçid edən salar dilinin xüsusiyyətlərinin öyrənilməsi dilçi alimlərin imkanlarını daha da asanlaşdırır. Salar dili lüğət tərkibi və morfoloji xüsusiyyətləri-

qa oğuz tayfalarının həyatını əks etdirən "Dədə Qorqud" dastanında Salur Qazan xandan bəhs olunur. 24 oğuz boyundan biri olan salurlar ilə hazırkı salar türkləri arasında əlaqənin tədqiqatçıları tərəfindən araşdırılmasına ehtiyac vardır.

Beləliklə, Azərbaycan türkcəsi ilə eyni dil qrupunda olan salarlarla bağlı qısa bir araşdırma onu deməyə əsas verir ki, 1000 ildən çox bir tarixi dövrdə coğrafi cəhətdən digər Oğuz qrupu təmsilçilərindən tam ayrı və qarşılıqlı əlaqə olmadan yaşamalarına baxmayaraq salarlar dil xüsusiyyətlərinə görə xüsusi bir fərqlilik daşıyırlar. Bu mənada Dədə Qorqud dastanında "iç Oğuz" və "dış Oğuz" anlayışlarını da bu aspektdən qiymətləndirmək olar. Bu isə bir daha bütün Avrasiya coğrafiyası boyu "Böyük Çöl" və ya "Bozqır" landşaftı daxilində türklərin gəlmə olmadığının dələləti edir. Belə ki, Altayda, Çində, Kiçik Asiyada yaxud Qafqazda yaşayan müxtəlif Oğuz tayfalarının tarixi zaman kəsiyində həm Şərqi-Qərb, həm də Qərbdən-Şərqi ayrı-ayrı vaxtlarda axınları olmuşdur. Ancaq hər iki halda Bozqırın həm Şərqi, həm

masiya resurslarının yaradılması istiqamətində də müəyyən təşəbbüslər vardır. Bu baxımdan Azərbaycan Respublikasının Prezident Kitabxanası tərəfindən "Türk xalqlarının kitab abidələri. Elektron kitabxana" (turklib.az) adlı elektron resursun yaradılması da təqdirəlayiq addımdır. Bununla belə universal tipli "Türk Ensiklopediyası"nın ərəşə gəlməsi olduqca əlamətdar bir addım olardı. Məlumdur ki, dünyada universal tipli "Britannika Ensiklopediyası", "Çin Ensiklopediyası", "Yəhudi Ensiklopediyası", "İslam Dünyası Ensiklopediyası" və digər bu kimi nəşrlər ən çox müraciət və istinad edilən mənbə hesab olunurlar. Qeyd olunanları nəzərə alaraq ayrı-ayrı tədqiqatçıların təsnifatında fərqli təsnif edilən Türk dil ailəsinə vahid sistemli yanaşmanın ortaya qoyulması baxımından belə bir ensiklopediyanın hazırlanması elmi dairələr və eləcə də geniş oxucu auditoriyası üçün olduqca faydalı olar.

Ərəstü Həbibbəyli
iqtisadiyyat üzrə fəlsəfə
doktoru
Newtimes.az

Qrant Baqratyan: “Paşinyan xalqı ölümə sürükləyir”

Qrant Baqratyan: “Pandemiya kütləvi erməni qırğınına gətirib-çıxaracaq, real ölüm halları artıq 1000 nəfəri keçib, yüzlərlə ölümlər isə qeydiyyatda alınmayıb, bu, bir soyqırımımızdır!”

“Nikol Paşinyan hakimiyyətə inqilab yolu ilə deyil, çevriliş vasitəsi ilə gəlib”. SİA xəbər verir ki, bu sözləri Ermənistanın “ArmNews” telekanalında efirə gedən “Günün sualı” verilişində ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib. Onun sözlərinə görə inqilab dəyərlərin dəyişdirilməsidir, lakin mövcud idarəçiliyin keyfiyyəti təhlükə saçır, ölkə günü-gündən geriye addımlayır.

“Yerevanda bir dənə küçə olsun belə yuyulmur”

“Baş nazir başda olmaqla komendant və rüsvayçı səhiyyə naziri ölkədə uğursuz idarəçilik edirlər. Epidemiyadan bundan sonra 5-6 il qalacaq, qışda o yenidən başını qaldıracaq”, deyən sabiq erməni baş nazir bildirdi ki, Ermənistanda çox zəif “lokdaun” həyata keçirilib, ka-

rantin isə ümumiyyətlə olmayıb: “Ödəmələri yalnız telefonlar vasitəsi ilə etmək lazımdır, şəxsi təmasları daha çox məhdudlaşdırmaq lazımdır, pullar bu gün virusun daha çox yayılmasına şərait yaradır. Yerevanda bir dənə küçə olsun belə yuyulmur”.

“Bu gün Ermənistanda 700 min infeksiya daşıyıcısı var”

Baqratyanın sözlərinə görə, yalnız tibbi maskalar vasitəsi ilə virusun yayılmasının qarşısını almaq olmaz, hətta belə demək mümkündür ki, hakimiyyət maska biznesinə qoşulub və ondan səmərə götürür: “Bu gün Ermənistanda 700 min infeksiya daşıyıcısı var. Bizdə olan yoluxmalar karantin elan etməyən işvə kimi ölkələrdən kifayət qədər çoxdur. Bizim ölkə yavaş-yavaş ölmək üzrədir, bu hökm artıq oxunub. Hətta hər



kəs yoluxarsa belə, bu heç nəyi dəyişmir. Çünki yoluxanlar yenedən yoluxacaqlar, antitellər az fəzilə yaranacaq. Sübut olunub ki, yoluxmadan sonra sağlqla bağlı problemlər əmələ gəlir: diabet, ürək-damar problemləri...”

“Paşinyan özünün gələcək məhkəməsi barədə düşünür və onların 20-30 il həbs yatacaqları qaçılmaz olacaq”

Sabiq baş nazir əlavə edib ki, fəvqəladə hal vəziyyətini uzatmağa ehtiyac yoxdur, bu vasitə olma-

dan da situasiyaya nəzarət etmək olar: “Fəvqəladə halın elan edilməsinin hədəfi mitinglərə qoyulan qadağa ilə bağlıdır. Əgər xalq əsl inqilab etmək istəyirsə, bu zaman onlar demokratik azadlıqlarını tələb etsinlər. Paşinyan populistdir, ona görə də bizim mübarizə fiaskoya uğrayır. Bizdə imkandan istifadə edərək, diktatorluq yolu tutmaq istəyirlər. Komendant Avinyan yalnız öz atasının biznesini irəllətməkdədir, onlar konkursuz testlər keçirir və maskalar alırlar”.

Qrant Baqratyanın sözlərinə görə, pandemiya kütləvi erməni qırğınına gətirib-çıxaracaq, real ölüm

halları artıq 1000 nəfəri keçib, yüzlərlə ölümlər isə qeydiyyatda alınmayıb: “Bu, bir soyqırımımızdır. Əgər bizdə yoluxanların sayı dünyanın orta statistik göstəricisi kimi olsaydı bu zaman 5 000 xəstə qeydə alınardı, ancaq bizdə 30 000-dir. Paşinyan özünün gələcək məhkəməsi barədə düşünür və onların 20-30 il həbs yatacaqları qaçılmaz olacaq”.

“Pandemiyadan istifadə edib, necə öz hakimiyyətinin ömrünü uzatması barədə düşünür”

Ermənistanın sabiq baş naziri hesab edir ki, bu gün Ermənistanda anti-Rusiya maraqları mövcuddur və baş nazirin Moskvadakı paradada getməməsinin səbəbləri də aydın deyil.

“Bir çox məmurlar anti-Rusiya bəyanatları ilə çıxış edirlər. Paşinyan pandemiyadan istifadə edib, necə öz hakimiyyətinin ömrünü uzatması barədə düşünür”, Baqratyan erməni telekanalındakı çıxışında bildirib.

Rövşən NURƏDDİNOĞLU

“Ermənistan İran səfirindən niyə narazıdır?”

“Ermənistan İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin açıqlamalarından narazıdır. Ermənistanın İctimai Televiziyası İranın Ermənistandakı səfiri Abbas Bədəxşandan müsahibə götürüb”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib. “Erməni jurnalisti iranlı diplomata belə bir sual verib: “İranın Azərbaycandakı səfirinin Tehranın siyasəti ilə üst-üstə düşməyən açıqlamalarını necə qiymətləndirirsiniz?”

Bu suala cavabında İranın Ermənistandakı səfiri konkret həmkarının adını çəkməyə də, deyib ki, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində balanslaşdırılmış mövqeyi dəyişməyib. Səfir bu sözlərinə belə bir cümləni də əlavə edib: “Əgər fərqli fikir söyləyənlər varsa, onların mövqeyi İran hökumətinin baxışını əks etdirmir, rəsmi mövqə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vasitəsilə təqdim edilir, onun açıqlamalarında isə fərqli heç nə yoxdur”.

İranın Ermənistandakı səfiri bu açıqlamalarla nə demək istəyir?

O Dağlıq Qarabağ münaqişəsinin həllində Tehranın hansı balanslaşdırılmış mövqədən danışıq?

Tehran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı da Azərbaycanın bir parçası sayır. Bunu həm İran rəsmiləri, həm də qonşu ölkənin ali dini lideri bildirir. Əslində İra-

nın Ermənistandakı səfiri İrevanda Tehranın mövqeyini təhrif edir. Doğru olanı isə məhz İranın Azərbaycandakı səfiri deyir.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır” - bu iranlı diplomatın hər dəfə təkrarladığı cümlədir. Bundan başqa Cavad Cahangirzadə hər il iyun ayında qeyd edilən “Qüds günü” münasibətilə bu fikri də səsləndirir: “İran Azərbaycan və Fələstin torpaqlarının işğaldan azad olunmasını istəyir”.

Bu arada, Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşündə Ermənistan tərəfindən işğal edilmiş torpaqların sülh yolu ilə geri qaytarılmasının, regionda stabilliyi qoruyub saxlamağ



üçün ən yaxşı yol olduğunu bildirib.

Aydındır ki, səfirin bu açıqlamaları və onun Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ilə görüşü Ermənistan hakimiyyətinin və separatçıların xoşuna gəlmir. Ancaq Cavad Cahangirzadədən əvvəl İranın Azərbaycandakı səfirləri də eyni sözləri deyiblər. İranın Azərbaycanda Cavad Cahangirzadədən əvvəlki səfiri Möhsün Pak Ayin də deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. İranın Azərbaycandakı səfiri Bakıda fərqli açıqlama verə bilməz. O başqa məsələ ki, İranın Ermənistandakı səfirləri “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” fik-

rini səsləndirməkdən çəkinirlər.

Cavad Cahangirzadənin Azərbaycanda fəaliyyət müddəti başa çatmaq üzrədir. Tehran onun yerinə yaxın müddətdə Bakıya başqa diplomatını səfir göndərəcək. Gələn səfir də Dağlıq Qarabağla bağlı fərqli bir açıqlama verməyəcək. Ermənistandakılar şükür etsinlər ki, İranda yaşayan on milyonlarla azərbaycanlı bir ağızdan “Ermənistan işğal altındakı torpaqları boşaltmalıdır” tələbini səsləndirmirlər. Ancaq həmin gün də uzaqda deyil. Həmin gün yetişəndə “balanslaşdırılmış yanaşmadan” danışan İranın Ermənistandakı səfirləri belə İrəvanın imdadına çata bilməyəcəklər”-deyə, E.Şahinoğlu fikrini təmamlayıb.

Ceyhun Rasimoğlu

“Joxovurd”: Sarukyan Bloku”nun keçmiş deputatlarının “ovuna” başlanıldı



Milli Təhlükəsizlik Xidməti “Sarukyan Bloku” fraksiyasından olan keçmiş parlament üzvlərini “ovlamağa” başlayıb. SİA xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır. Qəzet yazır ki, dünən, “Sarukyan Bloku” fraksiyasından olan keçmiş deputat Vanik Asatryanın həbs olunduğu barədə məlumat daxil olub. Nəşrin məlumatına görə, Milli Təhlükəsizlik Xidməti keçmiş və indiki deputatların evlərində və ofislərində axtarışları davam etdirir.

Qəzetin müxbiri ilə söhbətində “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Tigran Stepanyan onun ofisində də axtarış aparıldığını qeyd edib.

“Ofis işləmir, seçkidən dərhal sonra bağlanılıb. Vərəqələri partiya üzvlərinin adları ilə ələ keçiriblər. Bizdə yalnız bu var idi”, deyərək Tigran Stepanyan, Milli Təhlükəsizlik Xidmətinin hərəkətlərindən qorxmadığını bildirib. Məlum olub ki, “Sarukyan Bloku” fraksiyasının keçmiş deputatları Məlik Manukyan və Hrant Davtyan da Milli Təhlükəsizlik Xidmətinin onlara gələcəyindən narazat deyillər. “İstəyirlər, gəlsinlər, amma istəməsələr nə demək olar?”, deyərək Manukyan vurğulayıb.

Dünyanın başı üzərini alan koronavirus pandemiyası ağır fəsadlar törətməkdə davam edir. Bütövlükdə, bu virusa yoluxanların və dünyasını dəyişənlərin sayına diqqət yetirdikdə sanki bəşəriyyətin gözəgörünməz müharibə ilə üz-üzə dayandığının şahidi oluruq. Azərbaycan da dünyanın bir parçası olduğundan koronavirus bəlasından yan keçməyib. Ancaq dövlətimizin başçısının düşünülmüş qabaqlayıcı tədbirləri pandemiyanın ölkəmizdə tüğyan etməsinin qarşısını ala bilib. Söz yox ki, respublikamızda da bu virusa yoluxan və dünyasını dəyişənlər qeydə alınır. Ancaq dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisədə Azərbaycan daha az itki verənlər sırasındadır.



Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, ölkəmizdə qısa müddət ərzində səhiyyə sistemində aparılan islahatlar, səhiyyə ocaqlarında yenidənqurma işləri, maddi-texniki bazanın gücləndirilməsi, ən əsası, yeni modul tipli xəstəxanaların tikilməsi pandemiya ilə mübarizədə önəmli rol oynayır. Artıq altı belə modul tipli xəstəxana tikilərək istifadəyə verilib. İyulun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər" Televiziyasına müsahibə verib. Ölkə başçısı koronavirusla mübarizədə

görülən işlərdən, qəbul olunan qərarlardan, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin pandemiyanın sahibkarlara vurduğu ziyanın aradan qaldırılmasından söhbət açıb.

Qeyd olunub ki, pandemiyanın tüğyan etdiyi vaxtda ölkəmizdə sosial proqramların icrası dayandırılmayıb. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında zirvə görüşləri keçirilib. Həmçinin Prezident Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarından Zirvə görüşündə Azərbaycanın mövqeyini ifadə edib. Bu yaxınlarda keçirilən Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarından Zirvə görüşü də çox önəmli oldu. Hər üç dövlətin başçısının konkret nəticələrə gəlməsi zirvə görüşünün əhəmiyyətli olmasından xəbər verir. Bu görüş daha çox logistika,

Faşist ideologiyası Ermənistanı dünyadan təcrid edir



nəqliyyat sektoruna aid idi. Ancaq dövlət başçımızın təşəbbüsü ilə onun formatı bir qədər də genişləndirildi.

Ölkə Prezidenti müsahibəsində bildirdi ki, o, Zirvə görüşündə daha bir təşəbbüs göstərdi və hökumətlərarası işçi qruplarının yaradılması barədə razılıq əldə olundu.

Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar idi. Bu da dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Baxmayaraq ki, yalnız Ermənistan bu təşəbbüsün əleyhinə çıxdı, ancaq 130-dan çox ölkə yanında Ermənistan gözə görünmür. Yaxın gələcəkdə sessiyanın keçirilməsi gözlənilir.

Dövlət başçısı müsahibəsində Ermənistanın özünü gülünc vəziyyətə salmasına da münasibət bildirdi. Onsuz da Nikol Paşinyan işğalçı ölkəyə rəhbərlik edəndən həm Ermənistanı, həm də özünü gülünc vəziyyətə salıb. Söz yox ki, beynəlxalq təşkilatların ikili standartları və Ermənistanın beynəlxalq hüququn normalarına hörmətsizliyinə biganəliyi işğalçı ölkəni daha da həyasızlaşdırıb. Artıq bu ölkədə faşist ideologiyasına hüsn-rəğbət geniş yayılmaqdadır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın məqsədyönlü fəaliyyəti, uğurlu diplomatik gedişləri Ermənistanın üzərində mövcud olan çətinliyi artırır. Uğurlu xarici siyasət ermənilərin əsl simasını üzə çıxarıb, onların faşist mahiyyətini ifşa edir. İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması bu ölkədə nasizmə xüsusi rəğbət olmasından xəbər verir. Artıq dünya miqyasında da bu fakt haqqında kifayət qədər məlumat var. Xatırladım ki, bu mə-

sələni ilk dəfə Prezident İlham Əliyev qaldırıb. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də bunu diqqətə çatdırdı. Dedi ki, mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde Qaregin faşist olub. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib.

Ölkə başçısı artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və işğal haqqında kifayət qədər dolğun məlumat olması barədə də məlumat verdi. Qeyd etdi ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarıb. Artıq onların dediyi kimi, Ermənistan 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.

Fikir verin, Ermənistan baş nazirinin etiraf etdiyi kimi, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, demək, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola da bilməz. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ərazi iddiası, Xocalı soyqırımı, işğal və soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi erməni vandalizminin göstəricisidir. Dövlətimizin başçısı 1990-cı illərin sonlarında Ermənistan parlamentində törədilmiş terror hadisəsini xatırladı və bu dəhşətli hadisənin ermənilərin əsl mahiyyətini üzə çıxardığını dedi. Qeyd etdi ki, bu, ter-

rorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İndiki hakimiyyətin etiraf etdiyi kimi, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generaları da oğru olublar.

Bu gün diqqət çəkən məqam erməni qəhrəmanlarının faşist, terrorçu və cinayətkar olmasıdır. Artıq beynəlxalq ictimaiyyətə də bellidir ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, xunta gətirdi, diktatura gəldi. O cümlədən Ermənistanda insan haqlarının kobudcasına pozulması, jurnalistlərin həbs olunması, həbsxanada aclıq edərək dünyasını dəyişməsi diqqətə çatdırıldı. Bu gün Ermənistanda konstitusiyaya kobudcasına pozulur, qanunsuz dəyişikliklər edilir, siyasi opposentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnilir, həbs olunur, qohumlarına qarşı cinayət işləri açılır. Ölkəyə rəhbərlik edən baş nazir sanki həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də parlamentin sədridir. Bütün bunlar ondan xəbər verir ki, qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşmışdır. Təbii ki, faşist ideologiyasına hüsn-rəğbət olan yerdə diktaturanın hökm sürməsi labüddür.

Azərbaycan isə dünya birliyində müstəqil siyasət yeridən, sivil, demokratik ölkə kimi öz yerini getdikcə möhkəmləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir.

“Kiminsə özünü Rəsulzadəyə oxşatması çox gülünc görünür”

Bizdə bu gün demokratiyadır, söz azadlığıdır, kim nə istəyirsə deyir, amma, Məmməd Əmin Rəsulzadə o zamanın tələbi idi və bu gün elə bir tələb yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri qeyd edib ki, bu gün sabit dövlətimiz var, bu sabit dövlətin başında Cənab İlham Əliyevdir, bütün mümkün işlərlə xalqa xidmət edir və memurlara da tapşırıb ki, xalqın qulluğunda olsunlar. “Adi bir misal çəkim ki, şəhərimizin bütün mərkəzi küçələri, ara küçələri, binalar, bloklar dermanlanır, təmizlənir. Bax iş budur. Yəni, kiminsə nə isə deməyinin vaxtı deyil. Hal-hazırda düşmənimiz ermənidir və bir də dünyanı bürüyən koronavirusdur.

Umumiyyətlə, bu gün müxalifət




kimin qəbul etməsindən, kimin qəbul etməməsindən gedir. Bunu əksəriyyət qəbul etmir. Edən də varsa özü bilər. Mənim üçünse bu qəbul olunmayandır. Bizim Prezidentimiz Cənab İlham Əliyevdir və mən hər zaman ona uğurlar arzu edirəm. Prezidentimiz hər zaman xalqının qeydində qalır və çalışır ki, insanların, vətəndaşlarımızın güzəranı yaxşılaşsın, dünyamız salamat olsun. Yenice istifadəyə verilən xəstəxanalar, səhiyyə obyektləri, ümumiyyətlə, xəstəliyə qarşı görülən işlər göz qabağındadır. Kiminsə nə isə deməsinin zamanı

deyil. Başqa problemlər var ki, bu da koronavirus adlı bəla və bizim Qarabağ problemdir. Ən böyük problemimiz bunlardır. Ona görə də kimsə nə isə deyirsə özü üçün deyir, öz fikrində qala bilər və mən də öz fikrimdə qalırım. Kiminsə özünü Məmməd Əmin Rəsulzadəyə oxşadırsa, özü haqqında rəy yaratmağa cəhd edərsə, bunun süni şəkildə olduğu bellidir. Heç kəs ona, onun fikirlərinə dəyər vermir, qiymətləndirmir və bu birmənalıdır ki, kənardan da çox gülünc görünür”, deyər Mehriban Abdullayeva bildirib.

Əli Kərimlinin “M.Ə.Rəsulzadə planı” - növbəti fiasko

Yaxud, “Milli Şura”nın video-şousundan çıxarılan nəticələr



“Milli Şura”nın növbəti video-şousunda AXCP sədri Əli Kərimlinin “müasir zamanımızın Məhəmməd Əmin Rəsulzadəsi” kimi sərsəm iddianın səsləndirilməsi cəmiyyətdə kəskin qınaq və hiddət yaratmaqda davam edir. Anarxist, ultra-radikal, anti-milliyətçi və xəyanətkar bir şəxsin Azərbaycanın tarixində mühüm yerlərdən birini tutan şəxsiyyətlə əlaqələndirilməsi hətta AXCP-nin şinəlidən çıxan siyasi müxaliflərin də dərin hiddətinə gətirib-çıxarıb.

Alternativ AXCP-nin sədri Razi Nurullayev: “Əli Kərimli nə yaradıb, nə qurub?”

Bu arada AXCP sədri Əli Kərimlinin sabiq müavini, hazırda alternativ AXCP-nin sədri, deputat Razi Nurullayev sözügedən mövzuya münasibətini bildirib. Onun sözlərinə görə, Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevrələrin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir. Bu baxımdan, məsələyə yanaşma edən Razi Nurullayev eyni zamanda, AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin də Əli Kərimli tərəfindən xəyanətə uğradılmasına ehyam vuraraq deyib: “Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gerek nəse qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub...”

Alternativ AXCP-nin sədri həmçinin bildirib ki, Əli Kərimli radikal, barışmaz müxalifdir və onun fəaliyyəti dağıdıcılıqdan ibarətdir. Razi Nurullayev Kərimlinin müxalifəti, xüsusilə də AXCP-ni parçaladığını da bu sözləri ilə ifadə edib. “O, nə yaradıb, nə qu-

rub?... İstəyir on qat daha radikal olsun”, deyən müxalifətçi deputat qarşı tərəfin bu vasitə ilə Azərbaycan siyasətini eybəcərləşdirdiyini bildirib.

Əli Kərimliyə Cəmil Həsənliliqin etirazı lazım idi?

Beləliklə, bir daha sübut olunur ki, əslində “Milli Şura”nın sözügedən video-şousunda qurumun üzvləri Rahim Hacıyevin və Qənimət Zahidin bu kimi iddialarda bulunmaları pərdə arxasında Əli Kərimli ilə razılaşıdırılıb. Daha dəqiq desək, AXCP-nin sədri bu vasitə ilə “Milli Şura”nın “vahid lideri” adını qazanmaq üçün həmin planın icra olunmasını adları çəkilən şəxslərə həvalə edib. Bu isə, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq Cəmil Həsənliliqin oradan çıxması planı işə düşüb. Onun bu məsələyə etirazlı mövqə sərgiləməsi də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır. Yəni AXCP sədrinə elə bu da lazım idi ki, sonradan Cəmil Həsənliliqə qarşı kampaniya başlandıqda formal sədrlik kreslosuna yiyələnir. Ancaq Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə isə, göründüyü kimi Əli Kərimlinin və yandaşlarının növbəti fiaskosu, eyni zamanda xalqın hiddətli qınağı ilə nəticələnib. Görünür, o bundan sonrakı planları barədə düşünməli və fərqli addımlara getməli olacaqdır. Çünki AXCP sədrinin əsas marağı hazırda “Milli Şura”nın sədri olmaq istəyidir.

Rövşən RƏSULOVA

““Milli Şura” özünə diqqəti cəlb etmək, gündəmdə qalmaq istəyir”

““Milli Şura” deyilən qurumun fəaliyyəti, əslində, bu gün siyasətdən daha çox dramaturgiyası son dərəcə zəif olan həvəskar aktyorlar tamaşasına bənzəyir. Özünün lağlağı davranışları, gülüş doğuran performansları ilə “Milli Şura” özünə diqqəti cəlb etmək, gündəmdə qalmaq istəyir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərlisi deyib.



İç üzünü göstərərək, müxtəlif bəhanələrlə təmaslardan yayındı. İctimai-siyasi proseslərə təsir imkanları olmayan “milli şura”çılar bu gün videokonfrans formatında yığılaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar.

Partiya sədrinin sözlərinə görə, realıqda, strukturları dağılmış AXCP-dən ibarət olan bu təşkilat dövlətçilik idealarından çox uzaq düşüb: “Bu, onların siyasi dialoqa münasibətində də özünü göstərdi. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə ay bundan əvvəl ideoloji yönündən aslı olmayaraq, bütün siyasi qüvvələri dialoqa dəvət etdi. Lakin “Milli Şura” öz

Doğrusu, onların hərəkatları cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çekişmələrə, didişmələrə səbəb olur. Belə son onlayn toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” elan etməsi heç bir çərvəyə sığmır. İroniya doğuran bu iddiaya Cəmil Həsənliliqin və Vidadi Mirkamalın etiraz etməsi bu qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıq göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də “Milli Şura”ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin qarın davası, şəxsi maraqlar davası olduğunu sübut edir.”

“Əli Kərimli hələ də siyasətdə “peşka”dır”



“Milli Şura”nın növbəti konfransında Məmməd Rahim Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” kimi təqdim edib. Amma Cəmil Həsənliliq onu tənqidatda günahlandırır. Zamanında liderinə xəyanət etmiş Əli Kərimlini bu cür təqdim edilməsi siyasi riyakarlığın daha bir təzahürü hesab etmək olar? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bütün uşaqların ilkin uşaqlıq çağlarında oynadıqları məşhur bir oyun var: evcik-evcik! Hələ həyatın və evin nə olduğunu anlamayan körpələr bu oyunlarda böyükləri təqlid edir və onlara elə gəlir ki, heqiqətən bura evdi, onlar da ev işlərini həll edirlər: “Məmməd Rahim deyilən şəxsi tanıyıram. Siyasət aləmində ilk dəfədir ki, adını eşidirəm. Yəni siyasət alə-

minin uşaqlarındandır və ona elə gəlir ki, siyasətlə məşğul olur. Əslində isə kimisə, yaxud kimsəni təqlid edir. Qətiyyətlə şübhə eləmirəm ki, bu siyasət körpəsi Əlinin özünün yaxınlarındandır və ətrafı boş qaldığından belə cılız düşüncə sahiblərini yanına yığıb say artırır”.

T.Novruzov bildirdi ki, M.Rahimin Ə. Kərimli kimi azərbaycançılıq hissindən uzaq, antimilliyətçi fəaliyyəti göz qabağında olan birini Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olmuş Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlə müqayisə etməsinin də kökü bununla bağlıdır: “Ağlı başında olan hər kəs Əli Kərimlini yaxşı tanıyır. Siyasətdə hələ də “peşka” olan Ə.Kərimlinin heç olmazsa insanlığı müsbət səciyyətləndirəydi, dərddən yarı idi. Sıfırdan gətirib partiya sədriliyinə qədər yüksəldən lideri Əbülfəz Elçibəyə xəyanət etməsi, onun insanlığı haqqında hər şeyi deyir. Alim olsa da mənəviyyat baxımından Əlidən irəli getməyən

Cəmil Həsənliliqin də bu cür çıxışları tənqidat adlandırması gözlənilən idi. Birincisi ona görə ki, Cəmil özü özünü dahillərlə bərabər tutur, Əlini isə özündən çox aşağıda görür. Ona görə Cəmil dura-dura Əlini böyüklərlə müqayisə etmək, təbii ki, birincinin xoşuna gələ bilməz. İkincisi, Cəmil xarici pullardan əldə etmək üçün nə qədər çəba göstərsə də, ən azı alimdir və ağılı dərk edir ki, Əlini M.Ə.Rəsulzadə kimi qüdrətli bir şəxsiyyətlə müqayisə etmək tarixi təhrifdir və riyakarlıqdır. Cəmil yaxşı bilir ki, belə sərsəm bəyanatlar cəmiyyətdə heç də xoş qarşılanma bilməz. Mənim fikrimə gəldikdə, mənə Əlini böyük şəxsiyyətlərlə müqayisə etmək “Diriliş Ərtoğrul”dakı Bəypoladı (Aybastını) Süleyman şahla müqayisə etməyə bənzəyir. Yeni bir dövlətin qurucusu ilə həmin dövlətə xəyanət edən eyniləşdirmək, sadəcə siyasi səbat-sızlıq deyil, həm də təlxəklikdir”.

Gülyana

Ermənistanın 1988-ci ildən etibarən başladığı təcavüzkar müharibə Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsinə, on minlərlə insanların öldürülməsinə, yaşayış məskənlərinin və infrastrukturun dağıdılmasına, milli-mədəni vətəbii sərvətlərin amansızlıqla məhv edilməsinə, ekoloji tarazlığın ağır şəkildə pozulmasına səbəb Beynəlxalq hüquq prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan və cəzasını hələdə almayan işğalçı Ermənistan bu gün də dünya tarixində misli görünməmiş irticacılıqla məşğul-dur. Cənubi Qafqazda, Xəzər hövzəsində yerləşən Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyi, təbii şəraiti və zəngin təbii sərvətləri ilə tarixən diqqət mərkəzində olmuşdur.

Ermənistanın beşəriyyətə və insanlığa qarşı yönələn terror siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə ciddi ziyan vurmuşdur. Ekologiyaya qənim kəsilmiş bədnam ermənilər və havadarları işğal etdikləri ərazilərdə mineral-xammal ehtiyatlarının qansuz mənimlənməsinə, meşə zolaqlarının vəhşicəsinə qırılmasına və yandırılmasına, Araz çayı və qollarının çirkləndirilməsinə, heyvanat aləminin xüsusi qəddarlıqla məhv edilməsinə səbəb olan işğalçılıq dövlət siyasətinə çevirmişlər. Bir sözlə, Azərbaycan Respublikasının torpaqlarının bütün növündən olan təbii sərvətləri xarici şirkətlər tərəfindən talan edilərək ərazidən çıxarılır. Azərbaycan Respublikası ərazisində yarımsəhra və quru çöl iqlimindən dağ-tundra iqliminədək bir-birindən fərqlənən iqlim tipi mövcuddur. Odur ki, respublikanın bütün əraziləri təbii-müalicəvi və rekreasiya amillərinin (iqlim amilləri, mədən suları vəs.) zənginliyinə görə klimatoterapevtik xüsusiyyətə

minillər əvvəl başlanılmışdır.

3 Qədim duz mədəni. http://qedim.nakhchivan.az/index.php?option=com_content&view=article&id=74&Itemid=67

Azərbaycanda hələ eramızdan əvvəl 1-ci minillikdə dəmir, bürünc, qızıl, gümüş memulat və əşyalar hazırlanırdı. Abşeronada və Ceyrançöldə birbaşa yer səthində çıxan neft bulaqları insanlara çox qədim zamanlardan məlum idi. Abşeron ərazisində və Quba rayonunun Xınalıq kəndi yaxınlığında yanar qazın səthə çıxıb alovlanması da başqa bir "möcüzə" idi. Azərbaycan özünün neft və qaz yataqları ilə çox qədim zamanlardan məşhurdur.

Hələ eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında qaz və neftin yer səthində sızması məlum idi və neftdən müxtəlif sahələrdə istifadə olunurdu. Azərbaycan Respublikasının ərazisi müalicəvi mineral su mənbəyidir. Respublikanın bütün fiziki-coğrafi vilayətlərində müxtəlif tərkibli mineral su bulaqları aşkar edilmişdir.

yə imkan verir. Bütün bu məsələlərin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olması və artıq bu istiqamətdə böyük işlərin görülməsi gələcək uğurlara xidmət edir. 1969-cu ildə Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi vaxtdək respublikanın faydalı qazıntılarının Dövlət balansında ehtiyatları təsdiq olunaraq qeydiyyatda götürülən cəmi 65 yataq olduğu halda Ulu Öndər və onun layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə kifayət qədər geniş mineral-xammal bazası formalaşmışdır. Belə ki, hazırda faydalı qazıntıların Dövlət və Sahə balanslarında qeydə alınmış 900-dək faydalı qazıntı yatağı vardır.

1969-cu ilədək Azərbaycanın Dövlət balansında bir dənə belə qızıl yatağı qeydə alınmadığı halda, hazırda bu necib metalın etibarlı bazası yaradılmış, xeyli miqdarda yataqları aşkarlanmış və qiymətləndirilmişdir. Azərbaycan Respublikası bu gün qızıl hasilat-



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Ermənistanın təcavüzkar müharibənin ekoloji nəticələri

lərə malikdir.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün olduqca əlverişlidir. Bu gün Azərbaycan, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu və s. kimi kurort zonalarından gələn gəlirlərdən məhrumdur, əvəzində isə Ermənistan Azərbaycana aid olan bu sahədən böyük gəlirlər əldə edir. Azərbaycan Respublikasının ərazisi bir sıra filiz, qeyri-filiz, yəni faydalı qazıntıları ilə olduqca zəngindir.

Azərbaycanda faydalı qazıntılar çox qədimlərdən insanlara məlum olub və onlardan primitiv şəkildə olsa da, hələ daş dövründən etibarən istifadə edilməyə başlanmışdır.

Naxçıvan duz mədənlərində tapılmış daş dövrü daş alətləri (baltalar, çəkiclər, bıçaqlar və s.), həmçinin Gədəbəy və Daşkəsən rayonlarında eneolit dövründən etibarən mis və dəmir filizi yataqlarının istismarına aid məlumatların olması göstərir ki, Azərbaycanda daş-mədən işlərinə eramızdan

Mineal bulaqlarının bir qrupunun suyu soyuq, bir qrupunun ilıq, bir qrupunun isə istidir. Respublika ərazisində adi və müalicəvi suyu ilə seçilən mineal bulaqların bəziləri öz əhəmiyyətinə görə dünya şöhrəti qazanmışdır.

Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirvan, Qızılcə, Naxçıvanda Badamlı, Sırab, Vayxır və b. mənbələri göstərmək olar. Cənub rayonlarında (Masallı, Lənkəran, Astara vəs.) xlorlu-natriumlu mədən sularından və termal su mənbələrindən məişətdə geniş istifadə olunur. Qloballaşan dünyanın iqtisadiyyatına nəzər salsaq, burada daş-mədən sənayesinin sürətlə artan rolunu görürük. Bu gün mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri Azərbaycan Respublikasında daş-mədən sənayesinin daha da inkişaf etdirilməsinə, daş-mədən sənaye məhsulları və xammalın dünya bazarına ixrac olunmasına geniş imkanlar yaradır.

Hazırda Azərbaycanın mövcud imkanlarını yüksək dərəcədə inkişaf etmiş daş-mədən sənayesinə malik olan bir ölkəyə çevirmə-

çısına çevrilmişdir və artıq Azərbaycan qızılı dünya birjalarında satılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızıl emalı sənayesinin yaradılması üçün böyük perspektivə malikdir. Son dövrlər ərzində aşkar edilmiş çoxsaylı məxsusi qızıl, həm də digər metallarla kompleks halda olan qızıl yataq və təzahürü bunu təsdiq edir.

Bununla belə, onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin hələ yalnız bir hissəsini təşkil edir. Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən qızıl yataqları ilə zəngin olmasıdır. Münbit torpaqları, sıx meşələri, qiymətli mineral və yeraltı su yataqları ilə yanaşı, bu gün də istismar edilən Qafan, Qacaran mis-molibden və Liqivaz-Tey qızıl yataqlarının olduğu Zəngəzur quberniyasının 1920-ci ildə ilhaq edilməsi də bunun bariz nümunəsidir.

Ermənilər işğal edilmiş ərazilərdə əvvəllər azərbaycanlı əhaliyə aid mülkiyyəti, evləri, digər maddi sərvətləri talan edib sat-

maq və meşələrimizi qırıb məhv etməklə dolanırdırsa, sonradan bu talançılığın digər istiqaməti - faydalı qazıntı yataqlarının qəddarlıqla talanması geniş vüsət almışdır.

Qondarma "DQR" rejimi üçün daş-mədən sənayesi ən çox gəlir gətirən perspektivli sahədir. Təkcə bir faktı demək kifayətdir ki, 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti artıq 13 ildir ki, bir sıra əsas filiz mədənlərini işlədir. Bu şirkət ötən dövr ərzində işğal ərazilərindəki faydalı qazıntıların hasilatına 100 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur. Ümumi ehtiyatı 150 tona yaxın olan Qızılbulaq, Vejnəli və Söyüdlü (Zod) kimi 3 böyük qızıl yatağının, həmçinin 37,3 min ton qurğuşun, 40,4 min ton sink, 29,2 ton gümüş və 211,2 ton kadmiyum ehtiyatı olan Mehmana polimetal, 435,6 min ton mis və 18,5 min ton molibden ehtiyatı olan Dəmirli Cumo yataqlarının, ehtiyatı da bir sıra cive, onlarla tikinti materialları, bəzək daşı, yeraltı şirin su və mineral su yataqlarının talan edilməsi nəticəsində Azərbaycana vurulmuş zərərin məbləği

olduqca böyükdür.

Hazırda işğal altında olan Azərbaycan Respublikası ərazilərindəki təbii mineral-xammal ehtiyatlarının rəsmi talanına daha çox ABŞ, Rusiya, Kanada, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Hollandiya və digər dövlətlərdən 30-a yaxın şirkət cəlb edilmişdir.

Son vaxtlar separatçı erməni rejiminin və havadarlarının maraqlarının nəticəsi olaraq talanın miqyası daha da artmaqdadır. Rusiyanın "Geologix Group" şirkətinin işğal altında olan ərazilərimizdə qızıl hasilatına başlaması da bunun nəticəsidir. Məşhur biolog E. Vilson biomüxtəlifliyi "həyatın meğzi" adlandırır. Biomüxtəliflik ekosistemlərin ən vacib elementlərindən biridir. Təbii iqlimin, geoloji-morfoloji quruluşunun mürəkkəbliyi və əlverişli təbii şəraitin mövcudluğu ilə əlaqədar olaraq Azərbaycan, biomüxtəlifliyin zənginliyinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur.

Vahid Öməröv,
Fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

10 iyul

Məsut Özil gələcəyi ilə bağlı qərarını açıqlayıb

“Arsenal”ın futbolçusu Məsut Özil London klubundakı gələcəyi ilə bağlı qərarını verib. Bu barədə “The Sun” nəşri yazıb. Qəzetin yazdığına görə, 31 yaşlı yarımmüdafiəçi müqaviləsi 2021-ci ilin yayında başa çatdıqdan sonra Premyer Liqa təmsilçisini tərk edəcək. Onun bu qərarını dostlarına bildirdiyi vurğulanıb. Özilin karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi nəzərdən keçirdiyi iddia olunub. Qeyd edək ki, Özil bu mövsüm 23 matçda 1 qol vurub, 3 qolun ötürməsi verib.



Son səhifə

Ukrayna surroqat analar üçün əlverişli bazara çevrilib



Bu gün Ukraynada daşıyıcı (surroqat) anaların sayı artmaqda davam edir. Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Ukraynanın bu bazarında aktivliyin müşahidə edilməsi ölkədə sosial vəziyyətin aşağı olması ilə izah edilir. Onu da qeyd edək ki, surroqat analıq proqramı üzrə ilk uğurlu əməliyyat 1986-cı ildə Amerikada reallaşdırılıb. Ukrayna dünyadakı altı ölkədən biridir ki, burada pullu surroqat prosesinə icazə verilir. Xüsusilə Tailand və Hindistanda daşıyıcı ana olmağa qadağa qoyulduqdan sonra Ukrayna bu bazarda daha cəlbedici dövlətə çevrilib. Digər tərəfdən Ukrayna bazarı bəzi Avropa və ABŞ-ın bir sıra ştatları ilə müqayisədə qiymətinə görə də əlverişli hesab edilir.

AZƏRTAC-ın sorğusuna cavab olaraq Ukrayna Ombudsman Aparatından bildiriblər ki, daşıyıcı ana olmaq üçün sifarişlər əsasən Şərqi Avropa ölkələri və Çin vətəndaşları olur. Ukraynada surroqat ana olmaq üçün edilən sifarişlərlə bağlı onlarla onlayn saytlar fəaliyyət göstərir. Daşıyıcı analar Ukraynada təxminən 15-30 min dollar arasında qazanc əldə edirlər. Statistik göstəricilərə görə, ildə təxminən 3-5 min uşağı daşıyıcı analar dünyaya gətirir. Əsasən 20-45 yaşarası olan qadınlar daşıyıcı analıq statusuna meylli olurlar. Apardığımız sorğuya əsasən, bu işlə məşğul olan tibb müəssisələri surroqat ana üçün təxminən 750000 qrivna (təxminən 28 min dollar) təklif edir. Onu da qeyd edək ki, Ukraynada bir dəfə uşaq dünyaya gətirən analara daşıyıcı ana olmaq hüququ verilir.

“Min bir gecə”nin qəhrəmanı çimərlik kostyumunda




Bergüzar Korel rəfiqəsi Beyza Şerkeri Hepileri ilə olan fotolarını sosial media hesabından yayıb. Fotoda hər iki xanımın çimərlik geyimlərinin eyni olduğu diqqətdən qaçmayıb. Bergüzar Korel: “Heç bir pişti (eynilik) bu qədər ağır olmamışdı” yazaraq zarafat edib. Qeyd edək ki, Bergüzarın fotolarını 170 mindən çox izləyici bəyənib.

Bir evdən 2 600 manatlıq oğurluq edildi

Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul və 1600 manat dəyərində planşet, mobil telefon, qızıl qolbaq və çemodan oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılıb.

XƏBƏRDARLIQ: Elektron siqaretlər ölümcül təhlükəlidir!



Elektron siqaretin buxarını həttə bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir. Milli.Az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər. Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.

MRT müayinəsi qan dövranının həttə nikotinsiz mayeden istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib. Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısızalmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

Pelleqrini “Betis”in yeni baş məşqçisi oldu



La Liqa təmsilçisi “Betis”in yeni baş məşqçisi müəyyənən. İspaniya klubunun saytında yer alan məlumatda deyilir ki, bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb. Qeyd edək ki, M.Pelleqrini “Real”, “Mançester Yunayted” kimi klubları çalışdırıb. Onun son iş yeri “Vest Hem” olub. Xatırladaq ki, “Betis” ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.

“Real”da koronavirus şoku!

“R”eal”ın futbolçusu Vinisius Juniorun koronavirusa yoluxma şübhəsi yaranıb. Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Zinəddin Zidan “Marca”ya açıqlamasında deyib. O bildirib ki, braziliyalı hücumçudan təkrar test götürülüb: “Həkim mənə dedi ki, Vinisiusdan götürülən analizdə anormallıq var. İkinci dəfə test verib, cavabı günortadan sonra deməlidirlər. Hərdən belə də olur ki, test düzgün göstərmir. Amma istənilən halda futbolçu bu vəziyyətdə məşq edə bilməz. Ümid edirəm ki, Vinisius sağlamdır və sabah komanda ilə hazırlıqda iştirak edə biləcək”. Qeyd edək ki, “Real”ın La Liqada növbəti oyununu iyulun 10-da evdə “Alaves”ə qarşı keçirəcək.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600